

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



SəS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 155 (5627) 17 avqust 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Xəzər Konvensiyası regiona sülh və əməkdaşlıq gətirəcək

İmzalanan sənəd beş Xəzəryanı dövlət arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının genişləndirilməsində müstəsna əhəmiyyətə malikdir



3
Elçin Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib



11
Ölkəmizdə turizmin inkişafı üçün əlverişli sərafit yaradılıb



9
Ara Papyan: "Levon Ter-Petrosyan da həbs olunmalıdır"



17 avqust 2018-ci il

Xəzər Konvensiyası regiona sülh və əməkdaşlıq gətirəcək

İmzalanan sənəd beş Xəzəryanı dövlət arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının genişləndirilməsində müstəsna əhəmiyyətə malikdir

Məlum olduğu kimi, avqustun 12-də Qazaxistanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının beşinci Zirvə Toplantısında Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanması mərasimi olub. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxistan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmenistan Prezidenti Gurbanqulu Berdiməhemmədov imzalayıblar.

Konvensiyanın iqtisadi-ticarət səmərəliliyi ile yanaşı, geosiyasi əhəmiyyəti də ekspertlər və siyasi analitiklər tərəfindən olduqca yüksək qiymətləndirilir. İmzalanan sənəd beş Xəzəryanı dövlət arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının genişləndirilməsində müstəsna əhəmiyyətə malikdir. Bu-nu mərasimde Konvensiya ilə bərabər imzalanan digər əməkdaşlıq sa-



І КАСПИЙСКИЙ САММИТ
августа 2018 года, Актау



zişləri ve protokolları da sübut edir. Belə ki, Xəzəryanı dövlətlərin müvafiq dövlət qurumlarının rəhbərləri tərəfindən Konvensiyadan irali gələn digər mühüm sənədlər - Xəzər dənizində müteşəkkil cinayetkarlıq qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində incidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı elaqələri haqqında Protokol imzalanıb. Bütün bunlar beş sahil dövləti arasında bundan sonrakı dövrde əməkdaşlığın daha sıx və yüksək seviyyədə olacağını söyləməyə əsas verir.

Azərbaycan Prezidenti İlham

Əliyev də Zirvə Toplantısındaki çıxışında Konvensiyanın regional əməkdaşlıqla təhlükəsizlik, sabitlik dənizi, Xəzərdə sabitliyin və təhlükəsizliyin qarantisi idi. Xəzəryanı ölkələr arasında yüksək seviyyədə əməkdaşlıq, etimad, qarşılıqlı fəaliyyət mövcuddur ki, bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır".

Prezident İlham Əliyev imzalanan Konvensiyanın iştirakçı ölkələr üçün yaxşı perspektiv və etdiyini vurgulayaraq, bildirib ki, biz əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabər hüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir: "Bütün Azərbaycan xalqı adından geləcəkde ölkələrimizin hamisinin uğurlu inkişafında böyük rol oynayaq bu mühüm sənədi, néhayət, imzaladığımız üçün böyük məmənunlu-

ğumu ifadə etmək istərdim".

Ümumiyyətə, sammitin yekununda 5 Xəzəryanı dövlətin başçıları tərəfindən dənizin hüquqi statusunu müəyyən edəcək Konvensiyanın imzalanması 22 il davam edən müzakirələrə son qoysu. Burada üç əsas məsələ öz həllini tapdı: su hövzəsinin hüquqi statusu, Xəzərde əməkdaşlıq, regional və global təhlükəsizlik məsələləri.

Xatırladaq ki, Konvensiya, ümumilikdə, 24 maddədən ibarətdir. Sənəddə ərazi suları, dəniz sərhədləri, dəniz dibinin bölgüsü, naviqasiya qaydaları, balıq ovu hüquqları, ətraf mühitin qorunması, dəniz elmi-tədqiqatları, hərbi əməkdaşlıq məsələləri, dəniz sərvətlərində istifadə və başqa məqamların tənzimlənməsi yer alır. Konvensiyanın digər əhəmiyyətli tərəflərindən biri də Azərbaycanın bölge və Avropa üçün enerji tə-

Rəsmi xronika

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmetinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Qaradağ rayonunun Sanqaçal-Ceyildağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodo ya təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənin milli bayramı - Müstəqillik Günü münasibətə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bələ bir əlamətdar gündə Sizə en xoş arzularımı yetirir, xalqınızla sülh və firavənlilik arzulayıram".

Prezident İlham Əliyev Qabon Prezidenti Ali Bonqo Ondimbaya təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Qabon Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bələ bir əlamətdar gündə Sizə en xoş arzularımı yetirir, xalqınızla sülh və tərəqqi dileyirəm".

natında və təhlükəsizliyində rolu-nun daha da artmasıdır. Belə ki, bundan sonra Azərbaycanın Qazaxistan və Türkmenistanla enerji sektorunda Xəzər üzərində əməkdaşlığı müstəvisində daha geniş imkanlar yaranır. Türkmenistan və Qazaxistanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitesilə Türkiye və Avropaya neqlində mənəsiz hüquqi baza formalılaşır.

Bələliklə, Konvensiya Xəzər regionunda sabitliyi və təhlükəsizliyi təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq tranzit ölkə kimi rolunu gücləndirirək, iqtisadi qüdrətini daha da artıracaq. Siyasi analitiklər Konvensiyanın hazırlanması və qəbul edilməsindən Azərbaycanın nüfuzunu və imkanlarını ayrıca qeyd edirlər. Xəzərin statusu haqqında imzalanan Konvensiya ilk baxışda göründüyündə dəha böyük miqyasda malikdir və Azərbaycanın regiondakı nüfuzu-nu, siyasi çəkisini böyük miqyasda artırmağa ciddi stimul verəcəkdir.

"Səs" Analitik Grupu

"The Jerusalem Post" qəzeti X Qəbələ Beynəlxalq Musiqi Festivalından yazır

Mən bir neçə gün əvvəl gözəl Qəbələ şəhərində oldum, israilli dostlarımla birgə Yeruşəlim Simfonik Orkestrinin ifasında Sergey Raxmaninovun fortepiano ve orkestr üçün 4 nömrəli konsertini dinledim. Mən oturub fikirləşirdim: Azərbaycan Respublikası - Cənubi Qafqazın gözəl və qonaqpərvər ölkəsi, İsrailin Avrasiyada strateji tərəfdaşı dünya səviyyəli gözəl musiqicilərin bir araya gəldiyi məkana, əsl dostluq, əməkdaşlıq, tərəfdaşlıq, tolerantlıq və həqiqi multikulturalizm platformasına necə çevrilib. Qürrur duyuram ki, məşhur Yeruşəlim Simfonik Orkestri X Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edib.

AZƏRTAC xəber verir ki, bu bərədə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli "The Jerusalem Post" qəzətində dərc edilmiş "Azərbaycan-İsrail medəni əməkdaşlığı" inkişaf etməkdə davam edir" sərlövhəli məqaləsində yazıb.

Məqalə müəllifinin yazdığını göğər, bu mövsümde 80 illik yubileyini qeyd edən Yeruşəlim Simfonik Orkestri 1930-cu illərin sonunda Fələstin radiosunun orkestri kimi yaradılıb. 1948-ci ilde Milli Radionun Orkestrinə çevrilib və "Kol Israel Orchestra" kimi tanınıb. 1970-ci illərdə orkestrin heyeti genişləndirilib və İsrail radiosunun Yeruşəlim Simfonik Orkestrinə çevrilib.

"X Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fonduñun dəstəyiylə keçirilib. Ongünlük festival pianoçuların yubiley müsabiqəsini, klassik musiqi axşamlarını və ənənəvi folklor musiqisindən ibarət konserti əhatə edib", - deyə Arye Qut məqaləsində yazır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına müräciətində qeyd edilir ki, Azərbaycan xalqı öz medəniyyətini, dilini, ədəbiyyatını, poeziyasını və musiqisini həmişə qiymətləndirib. Muğam, aşiq sənəti, xalq mahnıları və rəqsleri əsrlərin dərinliklərindən müasir dövrümüze qədər bize bəzə gəlib çatıb.

Arye Qut məqaləsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın beynəlxalq festivalın iştirakçılarına təbrik məktubundan sitatlar da gətirib: "2018-ci il bizim üçün eləmətdar bir ildir. Bu il Azərbaycan Xalq Cümhuriyyəti - bütün müsəlman Şərqində ilk dəfə çoxmilliyyətli və çoxpartiyalı parlamenti olan, qadınlara kişilərlə bərabər seçki hüquqlarının verildiyi respublikanın yaranmasının 100 illiyi qeyd edilir. Yüz il əvvəl də, indi də xalqımızın demokratiya və azadlıq uğrunda tarixi seçimi dəyişməz qalıb... Azərbaycanda klassik musiqi sənəti her zaman yüksək qiymətləndirilib. Şərq və müsəlman aləmində ilk opera məhz Azərbaycanda yaranıb və səhnəyə qoyulub. Təsadüfi deyil ki, əlkəmiz regionun qeyri-rəs-



mi "musiqi paytaxtı" adını qazanıb. Azərbaycanda mütemadi olaraq müxtəlif növ və janrlar üzrə çoxsaylı musiqi festivalları təşkil edilir. Xəbələ festivalı onların arasında xüsusi yer tutur... Xəbələ festivalı Azərbaycanın və bütün Cənubi Qafqazın medəni həyatında yeni və gözəl ənənənin təməlini qoyub, beynəlxalq musiqi tədbirlərinin sırasında öz layiqli yerini tutub. Klassik musiqi peşəkarları və pərəstişkarları arasında onun nüfuzu getdikcə artır".

Dünya şöhrəti dirijor və violonçel ifaçısı, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonski ise "The Jerusalem Post" qəzətinə məxsusi müsahibəsində deyib: "Xəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fonduñun gözəl təşəbbüsündür. Bu tədbir təşkilatçılığına görə dünyada keçirilən beynəlxalq musiqi festivalları arasında ən yaxşılardan biridir. Ənənəvi olaraq hər il keçirilən festivalda dünyadan ən məşhur musiqi qrupları, kamerası və simfonik orkestrləri, dünya şöhrəti ifaçılar və musiqicilər öz bacarıqlarını nümayiş etdirmək məqsədile bir yere toplaşırlar".

Dmitri Yablonski mədəniyyət və incəsənət sahələrində Azərbaycan və İsrail arasında dostluq münasibətlərinə öz dəstəyini ifadə edərək deyib: "Azərbaycan, həmçinin bir neçə etnik və dini qrupun, o cümlədən zərdüştiliyin, xristian və yəhudü icmalarının vətənidir. Yəhudü xalqı Azərbaycanda hər hansı diskriminasiya, sixışdırma, təhqir, təqib və ya antisemit hərəkətlə heç vaxt qarşılaşmayıb. İsrail Dövləti Azərbaycanda yəhudü icmasına olan səmimi və xüsusi münasibətə görə Prezident İlham Əliyevə minnətdarlığını və dərin ehtiramını dəfələrle bildirib", - deyə Dmitri Yablonski eləvə edib.

Yeruşəlim Simfonik Orkestrinin direktoru Yair Stern "The Jerusalem Post" qəzətinə məxsusi müsahibəsində bildirib ki, Azərbaycan-İsrail münasibətləri pozitiv strateji tərəfdaşlıqlıdır. "Azərbaycan sivilizasiyalararası və konfessiyalarası dialoqun əsl modelidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarıdır. Azərbaycan multikulturalizmin və tolerantlığın milli ənənələrinin inkişafı və möhkəmləndirilmesi üçün zəruri siyasi və sosial şəraitin yaradılması istiqamətində mühüm addımlar atıb", - deyə Stern qeyd edib.

Arye Qut məqaləsində diqqət çatdırır ki, X Qəbələ Beynəlxalq Musiqi Festivalı təkcə xarici qonaqlar üçün deyil, Xəbələ sakinləri üçün də mənəvi birliyin uğurlu platformasına çevrilib. "Bu cür festivalların məqsədi xoşməramlı insanlar arasında əlaqələrin sərhədlərini genişləndirməkdir. Təcrübə göstərir ki, bu cür tədbirlər özünü daha çox doğrudur. Birincisi, incəsənətin istənilən forması kimi, musiqi sərhəd və milliyyət tan-

mır. O, insanlarla hər hansı diplomadandan daha yaxşı dildə danışa bilər. Elə bir dildə ki, insanlar tərefindən qəlbən başa düşülür və bəşəriyyət tərefindən icad olunmuş bütün ciddi coğrafi və ərazi sərhədlərini aşaraq insanları birləşdirir. İkinciisi, Azərbaycanın musiqi mədəniyyəti dünya mülkiyyətinə çevirilir. Azərbaycan bəstəkarlarının əsərləri dünyadan ən yaxşı musiqiçilərinin programlarına daxil edilib", - deyə Arye Qut vurğulayır.

Məqalə müəllifinin fikrincə, Xəbələ festivalının özünəməxsusluğu həm de bu möhtəşəm konsertlərə sərbəst girişin olmasındadır. "Musiqiçilər özlərinə yaxşı yer tutmaq üçün hər axşam kamerası musiqisi zamanın etrafına yığışırılar. Sonra insanlar daha böyük konsert üçün açıq səma altında quraşdırılmış səhnənin yerləşdiyi məkəna toplaşdırılar. Açıq səma altında konsertlər müstəsnə dərəcəde populyardır. Bu konsertlər faktiki olaraq o qədər tamaşaçı gəlmişdi ki, festivalın təşkilatçıları bir neçə dəfə yük maşınlarında eləvə stillar getirərək onları səhnəyə baxan yaşıl yamacda quraşdırımlı olurlar. Hər konsert səmimi alqışlarla başa çatırı", - məqalə müəllifi nüfuzlu "The Jerusalem Post" qəzətinə belə yazır.

Arye Qutun fikrincə, intəhasız isti və günüəsi günler, sakit axşamlar və aylı gecələr dünyadan ən yaxşı musiqiçilərinin ürəyinə idi. "Xəbələ Beynəlxalq Musiqi festivalı Qafqaz dağlarının düz ətəyində, ağacların sıx olduğu gözəl məkanda keçirilib. Festival insanı valeh edir, gözəllik və musiqi mükəmməlliyi barədə dərin təəssürat oyadır, yaddaşlara hekk olunur. Bu festival mahiyyətə, klassik musiqi bayramıdır, lakin muğam - Azərbaycanın ənənəvi xalq musiqisi X Qəbələ Beynəlxalq Musiqi Festivalını çox gözəl tamamlayırdı. Müğam festivalın ayrılmaz hissəsidir.

Azərbaycan multikulturalizmi reallıqda Xəbələ Beynəlxalq Musiqi Festivalında öz əksini tapmışdı. Bu, xalqların, medəniyyətlərin, dinlərin və musiqinin yanaşı yaşamasını və harmoniyasını əks etdirirdi və bunları yalnız Azərbaycanda görmək olar", - deyə Arye Qut İsrailin nüfuzlu əgərli "The Jerusalem Post" qəzətinə deyir.

Gələn ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcək



Abbaszadə "Abituriyent" jurnalının yedinci nömrəsində yer alan "Ön söz"ündə bildirib. M. Abbaszadə deyib: "Məlumdur ki, 2008-ci ildən etibarən Azərbaycan Respublikasında ümumi orta təhsil müəssisələrində yeni fənn kurikulmlarının tətbiqinə başlanıb. Təhsil sahəsində həyata keçirilən İslahatlar bilyininqiymətləndirilmesi sistemi qarşısında yeni tələblər qoyur. Ona görə də gələn ildən qəbul imtahanları yeni imtahan modelinə uyğun keçiriləcək".

Elçin Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib



Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi quşçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Azərbaycan əhalisinin sayı açıqlanıb: 9 milyon 936 min 134 nəfər




İlin əvvəlindən əlkə əhalisinin sayı 38 min 49 nəfər artaraq iyul ayının 1-i vəziyyətinə 9 milyon 936 min 134 nəfərə çatıb. Dövlət Statistika Komitəsinən AZƏRTAC-a bildirilər ki, əhalinin bir kvadratkilometre düşən sayı 115 nəfər olub. Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşdır, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərefində 66 min 166 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin her 1000 nəfərinə 13,6 təşkil edib. Doğulan körpələrin 1238-i əkiz, 45-i üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47 faiz təşkil edərək hazırda hər 100 doğulan qızın 113 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiye 1005 qadın düşür.

Bu ilin birinci yarısında əlkədə 29 min 292 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 6-ya qədər azalıb. Altı ay ərzində qeydiyyat şöbələri tərefində 27 min 525 nikah və 7 min 219 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Akademik Xoşbəxt Yusifzadə "Azərbaycan polisinin 100 illiyi" yubiley medalı ilə təltif olunub



Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun 2018-ci il 14 avqust tarixli emri ilə SOCAR-in birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Xoşbəxt Yusifzadə "Azərbaycan polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. SOCAR-dan AZƏRTAC-a bildirilər ki, əlkəmizin qocaman neftçi-alimine mükafat Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində təqdim olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yubiley medalı ilə təltif olunması münasibətlə akademik Xoşbəxt Yusifzadəni təbrik edib, ona möhkəm cansağlığı, uzun ömr, istehsalat fəaliyyətində və elmdə yeni nailiyyətlər arzulayıb. Nazir qeyd edib ki, Xoşbəxt Yusifzadənin şərəflə özür yolu və respublikanın neft-qaz sənayesinin inkişafında böyük xidmətləri əlkəmizin daxili işlər orqanlarının əməkdaşları üçün de böyük örnəkdir.

Akademik Xoşbəxt Yusifzadə münasibat üçün səmimi minnətdarlığı bildirib, respublikada asayışın, əmin-amanlığın qorunması işində Azərbaycan polisinə ugurlar arzulayıb.

17 avqust 2018-ci il

Beynəlxalq tədbirlər məkanına çevrilən Azərbaycan xalqları arasında dostluğu möhkəmləndirir

Müasir dünyanın məyvələri, idarə mexanizmi, baxışı bəşər sivilizasiyası ilə birgə dəyişir və inkişaf edir. Hadisələrə yanaşılma prizması ilərlə, qərinələr və əsrlərlə bundan əvvəl olduğu kimi deyil, dünyanın tələb və qəbul etdiyi tərzədir. Bu gün əger inkişafdan danışırıqsa, deməli, bu məfhu-mun arxasında gələcək üçün görülən işlər və əməl-lər dayanır. Yenilik axtarışı, yenilikçiliyə meyil, elm, texnologiyanın inkişafı və siyasi müstəvidə analizlər maraqlı doğurur. Belə bir zamanda, dünya xətirəsində ərazi baxımından kiçik bir sahəni əhatə edən Azərbaycana dünyanın müxtəlif dövlətlərinin marağının artması ölkəmizin siyasi güca, iqtisadi inkişafına, milli dəyərlərə malik olduğundan, tolerant və sülhsevər dövlət kimi tanınmasından xəbər verir.

Bu gün Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilib. Azərbaycan mədəniyyətlərərəsi dialoqa töhfələrinə verir. Bu, Azərbaycan mədəniyyətin diplomatiyasının təntənəsidir. Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən və irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuşunda yerləşdikinə əsaslanır. Beynəlxalq səviyyəli tədbirlərin burada keçirilməsi dünya dövlətləri tərəfindən ölkəmizə ayrılan reğbətin də göstəricisidir. Müxtəlif məzmunlu tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi ölkəmiz üçün fərəhəndirici məqamdır. Ölkəmiz durmadan artan beynəlxalq nüfuzu, mədəniyyətlərərəsi dialoq Azərbaycanın beynəlxalq tədbirlərin mərkəzine çevrilməsinə dələlet edir. Bütün bunlar Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasetini dünya ictimaiyyətinə təqdim edir. Belə təbirlərin miqyasının genişlənməsində və təşkilində Heydər Əliyev Fondunun da müstəsna yerini vurğulamaq vacibdir. Milliyyətdən, dinindən və siyasi baxışlarından asılı olmayaq, Bakıya toplaşan bütün insanları, xüsusilə, mədəni əlaqələr birləşdirir. Beynəlxalq mədəni əlaqələrin genişləndirilmesi, zengin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilmesi işinə xidmət edən bu beynəlxalq tədbirlər, artıq gözəl ənənəyə çevrilərək, Azərbaycanın nüfuzunu ildən-ildə daha da artırır. Heydər Əliyev Fondu ölkəmizin musiqi irlisinin qorunub-saxlanması və təbliği yolunda bir sıra iri layihələri ilə dünyada əks-səda doğurub. Son illərdə bir-birinin ardınca fondun dəstəyi ilə heyata keçirilən tədbirlərin miqyası genişlənib. Belə ki, Beynəlxalq Muğam müsabiqəsi, "Qız Qalası" Beynəlxalq İncəsənət Fes-



tivalı, Pianoçuların Beynəlxalq Festivalı, Beynəlxalq Mstislav Rostropoviç Festivalı və onlarla belə möhtəşəm tədbirlər Azərbaycanın milli dəyərlərinin təbliğində önemli faktordur. Bu günlərdə Heydər Əliyev Fondu dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı da dünyanın müxtəlif qitələrindən olan musiqiləri ölkəmizə cəmləşdirdi. Bir həftədən artıq davam etmiş festival çərçivəsində yerli əhali və turistlər Qəbələdə rəngarəng musiqi nömrələrindən, o cümlədən, flamenco, caz musiqisindən, taordan və elbətə ki, klassik əsərlərdən zövq alırlar.

X Qəbələ Beynəlxalq Musiqi Festivalı, bu dəfə də, öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bildi. Musiqi bayramında Rusiya, İsrail, ABŞ, İsviçre, Avstriya, Kuba, Mərakeş, Türkiyə, İspaniya, İtaliya və Gürcüstən kimi ölkələrdən dünya şöhrəti dirijor, ifaçı və kollektivlər, həmçinin, Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak etdilər.

Artıq 2009-cu ildən başlayaraq, ardıcıl təşkil olunan festivalın ölkəmizin dilbər guşələrindən birində - Qəbələdə iştirakçılarla unudulmaz tarixi anlar yaşatdı. Heydər Əliyev Fondu möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda doğuran Qəbələ Beynəlxalq Musiqi Festivalı ildən-ildə daha da möhtəşəm xarakter alır. Bu musiqi festivalı musiqimizin inkişafına, beynəlxalq aləmdə tanındılmasına verilən töhfə olmaqla yanaşı, həm də şəhərimizi dünyanın musiqi paytaxtına çevirib. Dünyanın hər yerində Qəbələ ilə bağlı məlumatlar yayılır. Azərbaycan xalqının zənginliyi ilə bağlı fikirlər dünyadan müxtəlif qitələrinə ötürülür. Dünyanın en qədim sivilizasiyalarından birinin - Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ hər bir dövrün və mə-

dəniyyətin izini daş yaddaşına həkk edən məkandır. Son illər Qəbələ çox gözəl və müasir şəhəre çevrilib. 2013-cü ilde MDB-nin mədəniyyət paytaxtı elan olunan Qəbələdə indiyədək bir neçə mədəni-humanitar tədbir keçirilib. Gözəl hoteller, yollar, hava limanı və digər imkanlar tədbirlərin yüksək səviyyədə təşkil olunmasına şərait yaradıb. Bu gün Qəbələnin adı beynəlxalq tədbirlərin təşkil olunduğu şəhərlərin adları ilə bir sırada çəkilməsi uğurlardan xəbər verir. Qəbələ kimi gözəl bir məkanda beynəlxalq musiqi festivalının keçirilmesi, təbii ki, təqdirəlayıqdır.

Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondu presidenti, YUNESKO-nun və İSES-KO-nun Xoşməramlı Səfiri Mehriban Xanım Əliyevanın sözleri ilə desək, "Buraya qədəm qoyan hər bir insan əsrlərin nəfəsini hiss edir". Müxtəlif xalqların musiqicilər, həmçinin, Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak etdilər.

Qədim tarixə və gözəl təbiətə malik Qəbələdə belə bir festivalın keçirilməsinin böyük əhəmiyyəti vardır. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın himayəsi ilə keçirilən bu festivalda çox görkəmli ifaçıların iştirak etməsi ilə mətəbər tədbirin əks-sədası bütün dünyada çox geniş yayılıb və dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilib. Festival ildən-ildə böyük tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti çəkir. Qəbələ festivalı musiqi vasitəsilə mədəniyyətərərası dialoqa da öz töhfəsini verir. Bu tamaşa bütün dünyada mədəniyyətin inkişafına təkəndir. Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, çoxsaylı yerli musiqisevərləri dünyada bəstəkarlarının klassik əsərləri və məşhur musiqicilərlə yaxından tanış edir. Bu festival həm də bö-

səsi gəlir, bu gözəl diyarda isə dünya musiqisi səsləndirilir. Azərbaycan xalqının yüksək mədəniyyətə malik olduğunu bir daha təsdiqleyir.

Belə möhtəşəm musiqi festivalının ölkəmizdə keçirilməsinin ənənəvi hal aldığı esas götürür, deyə bilərik ki, xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxmından da əhəmiyyətdir. Gözəl bir incəsənət bayramına çevrilən festival çərçivəsində xarici qonaqlar musiqimizlə yanaşı, ölkəmizin sürətli inkişafı və xalqımızın adət-ənənələri ilə də yaxından tanış olurlar.

Müasir dövrümüzde Azərbaycanın iqtisadi inkişafını, ölkədə hökm sürən siyasi sabitliyin məntiqi nəticəsi olaraq, bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimiz qorunması və dünyada təbliği ilə bağlı möhtəşəm layihələr reallaşır.

Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə keçirilən beynəlxalq müsabiqə və festivallarda Azərbaycan milli mədəniyyəti Qərb dünyasına yaxınlaşır.

Nəzakət ƏLƏDDİNQIZI

Məleykə Abbaszadə: "Bu il 29 abituriyent 700 bal toplayıb"



yük maarifçilik missiyası daşıyır. Dünyanın hər yerində Qəbələnin

Bu ildən abituriyentlərin ali təhsil almaq imkanlarını artırmaq məqsədile qaydalar da dəyişikliklər edilib. Onlara cari tədris ili çərçivəsində müyyən ixtisas qrupu daxilində keçirilən qəbul imtahanlarında iki dəfə iştirak etməye icazə verilib. Bu ildə isə müxtəlif ixtisas

gruplarını da seçmək imkanının yaradılması abituriyentlərə öz bilik və bacarıqlarını daha dəqiq nümayiş etdirmək şansı yaradıb. Təbii ki, bütün bu dəyişikliklər abituriyentlərin nəticələrinə ilə ilə müsbət təsirini göstərib. Belə ki, bu il 700 bal toplayan abituriyentlər rekord sayda 29 nəfər olub.

AZORTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının yeddiinci nömrəsində yer alan "Ön söz"ündə bildirib.

M. Abbaszadə diqqətə çatdırıb ki, 1992-ci ildən başlayaraq qəbul imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi əsasında şagirdlərin biliklərinin test əsaslı ilə qiymətləndirilməsi sistemi formalas-maşa başlayıb. İmtahanın məzmunu ilə bağlı standartların, qəbul proqramlarının hazırlanması məqsədile 1994-cü ildən etibarən ekspert qrupları yaradılib, elmi-metodik seminarlar təşkil olunub və bu sistem ildən-ildə təkmilləşdirilib. Ətən 27 ilde imtahanların məzmun və formasında aparılan dəyişikliklər abituriyentlərin imtahanlara daha səmərəli hazırlıqlarına, biliklərinin daha obyektiv və şəffaf şəkildə üzə çıxarılmasına kömək göstərib.

Dövlət bütçəsi: Gəlirlər 12,7 milyard manat, xərclər isə 11,6 milyard manat olub

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumat-lara əsasən, bu ilin yanvar-iyul aylarında dövlət bütçəsinin gəlirləri 12 milyard 78,1 milyon manat, xərcləri isə 11 milyard 649,3 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən AZORTAC-a bildirilər ki, bütçənin icrasında 428,8 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,0 faizi qədər profisit yaranıb.



Vüqar Rəhimzadə: "Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiası işgalçılığının nümayişidir"

Ermənilər zaman-zaman havadarlarının dəstəyi ilə qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etmiş və bunu həyata keçirmək üçün ən çirkin yollar a el atmış, işgalçılıq və təcavüzkar siyasetlərini, erməni diasporunun əsəssiz təbliğatına uyğun olaraq, ört-basdır etməyə səy göstərmiş, özlərini beynəlxalq ictimaiyyətə "yazılıq", "məz-lum", "döyülen və eziyen" millət kimi təqdim etmişlər. Lakin tarixin hər bir səhifəsi bu saxtakarlıqlara və yalanlara tutarlı cavabdır." Bu fikirləri "iki sahil" qəzətinin baş redaktoru Vüqar Rəhimzadə Yerevanın mərkəzi Respublika meydanında yerləşən əsas metrostansiyada yer alan, Ermənistanın qonşu dövlətlər- Türkiyə, İran və Gürcüstana ərazi iddialarını özündə eks etdirən saxta xəritənin yerləşdirilməsinə münasibətdə bildirib.

V.Rəhimzadə vurgulayıb ki, Ermənistanın keçmiş prezidenti S.Sarkisyan bildirmiştir ki, biz mühəribənin bir hissəsini etdik. Təbii ki, burada Azərbaycan ərazilərinin işgalini nəzerde tuturdu. Gələcək nəsillər isə növbəti mühəribələre hazır olmalıdır. "Bəllidir ki, daşnakların türklərə qarşı yürüdükləri etnik temizləmə siyasetinin əsasında ümumerməni maraqları dayanır. Aqressiv, milli emosiya ilə müşayiət olunan "vətən axtarışı" siyaseti həmişə onların ictimai sürűründə formalılaşır. Ermənilər üçün vətən stabil bir coğrafi məkan üzərində deyil, dağının halda təşəkkül tapıb. Ona görə də, digər millətləri qəbul etmək, beynəlxalq ictimaiyyət rəhətli ermənilərə yaddır. Daşnakların Türkiyə, Gürcüstana və Azərbaycana qarşı ərazi iddialarının əsasında da işgalçılıq amili dayanır" deyən V.Rəhimzadə bu faktlara bir dəha diqqəti yönəldib ki, azərbaycanlıların kütləvi qırğını, soyqırımıları ilə müşayiət olunan deportasiyalar XX əsrə məruz qaldığımız və tariximizin ən qanlı və faciəli səhifələrindəndir: "Ötən yüzillikdə "böyük Ermənistan" xüyası ilə yaşayın ve soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan daşnakların insanlıqdan kənar əməlləri xalqımızın yaddaşında qanlı izlər buraxıb. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə rus imperiyasının havadarlığı ilə keçirilən qırğınıların son nöqtəsi olan 1988-ci il hadisələri daha faciəli olmuşdur. 1988-ci ildən Qərbi Azərbaycanda ilk merhələ kimi kütłəvi hədələr, qətller, kəndlərin dağıdılması və XX əsrin en dəhşətli faciesi olan Xocalı soyqırımı kimi qanlı hadisələr yaddan çıxmayıb. Ermənilərin 1988-ci ildə yenidən baş qaldıran əsəssiz ərazi iddiaları neticəsində, 20 faiz torpağıımız işgal altında qalıb, bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından diderdin düşüb. Münəqışının həlli prosesinin bu günədək uzanmasına işgalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi, öz yalanlarını həqiqət kimi beynəlxalq ictimaiyyətə sırimad cəhdələri, eyni zamanda, bəzi dövlətlərin, təşkilatların işgalçılığı maddi və mənəvi dəstekləri əsas rol oynayır."

V.Rəhimzadə Azərbaycanla yanaşı, qonşu dövlətlərə də ərazi iddialarını asıl-aşkar nümayiş etdirən həmin foto-xəritənin yayılmışının ermənilərin "yalanın həqiqət üzərində qələbəsi" kimi xülyalarının tərkib hissəsi olduğunu öne çəkərək, daşnakların daim öz işgalçılıq siyasetlərinə bu kimi gedişlərlə bərəet qazandırmağa çalışdıqlarını bildirib. Baş redaktor bu xatırlatmanı da edib ki, illərdir qardaş Türkiyəye qarşı əsəssiz "erməni soyqırımı" iddiasını irəli sürən Ermənistanın ərazisində "erməni soyqırımı" abidəsinin ucaldılması da bu kimi məqsədlərə xidmet edir. Ölkeyə səfər edən bu və ya digər dövlətin rəsmiləri "protokol qaydarına riayət" adı altında həmin abidə ziyarət etdirilir və bununla da, düşmənlərimiz güya "erməni soyqırımı"nın tanıtılması istiqamətində öz çirkin niyyətlərini həyata keçirmiş olurlar. Amma çox təessüflər olsun ki, dünya hələ də tarixin saxtalaşdırılmasına göz yumur, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayan işgalçi dövlətə, bu güne qədər, "gözün üstə qasıın var" demir. Bu isə, öz növbəsində, belə əsəssiz iddiaların ortaya atılmasına rəvac verir.

V.Rəhimzadə bu məqama da diqqəti yönəldib ki, Ermənistanın işgalçılıq siyasetinin təsdiqi olan bu addımları, eyni zamanda, ona havadarlıq edən dövlətlərin iki siyasetdən qaynaqlanan dəstekləri hər zaman həmin dövlətlərin və təşkilatların rəsmiləri tərefindən "bir anlaşılmazlıq" kələmisi ilə cavablandırılib və heç nə olmamış kimi, proseslər davam edib: "Hər zaman vurğulandığı kimi, bir cinayətin cəzasız qalması növbəti cinayət üçün əsasdır. Ermənilər əsəssiz torpaq iddialarına görə vaxtında beynəlxalq səviyyədə cəzalandırılsayırlar, bu gün nə Dağlıq Qarabağ problemi, nə də digər münaqışə ocaqları olardı. Yada salaq ki, bir dövlətin mövqeyini eks etdirən nəşr kimi dəyərləndirilən ensiklopediyada erməni tarixçisinin vasitəsilə Dağlıq Qarabağ erməni ərazisi kimi göstərilir, amma bununla bağlı rəsmi Bakı sərt mövqə nümayiş etdirəndə, həmin dövlətin rəsmiləri bunu "təsadüf" kimi təqdim edirlər. Amma tarixi vərəqəsək, belə "təsadüflərin" sayı-hesabı yoxdur. Dünyanın iri dövlətləri, təşkilatları bir əsas məqamı unudurlar ki, belə "təsadüflərin" sayı çoxalıqca, ədalət anlayışı maraqların arxasında əriməye başlayır. Bu isə, həmin dövlətlərə və təşkilatlara inamsızlığının artmasına rəvac verir."

V.Rəhimzadə qeyd edib ki, artıq dönyanın işgalçi dövlətə, bu kimi çirkin niyyətlərinə və əməllərinə görə, cəzani tətbiq etməsinin zamanıdır. Beynəlxalq hüququn norma və prinsiplərinin icrası üçün vahid mexanizm olmalıdır. Çox təessüflər olsun ki, beynəlxalq təşkilatların qərar və qətnamələri bəzi dövlətlər üçün anindaca icra edilir, lakin Azərbaycan 25 ildən artıqdır ki, iki siyasetdən yaranan problemləri yaşayır.

"İki sahil" qəzətinin baş redaktoru, onu da bildirib ki, dünya birliliyi tərifindən dəsteklənən Azərbaycan-dakı sabitlik və tolerantlığın digər ölkələrə nümunə göstərildiyi halda, hələ də terrora, separatizmə haqq qazandıran Ermənistanın işgalçılıq siyaseti insanlığı qara lekə, Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq ictimaiyyətə, ölkələrin ərazi bütönlüyüne, demokratiya və iqtisadi inkişafə təhlükədir. Ermənistanın Azərbaycana, həmçinin, qonşu dövlətlərə qarşı ərazi iddiasını açıq-aşkar ortaya qoyması işgalçılığın və təcavüzkarlığın nümayişidir.



Bəhruz Quliyev: "Böyük Ermənistan" xüyası bu ölkəni xəritədən silinmək təhlükəsi ilə üz-üzə qoyub"

Ermənistanın uzun illərdən bəri işgalçılıq siyaseti aparması bu ölkənin özünü beynəlxalq aləmdən tecrid etməsi ilə nəticələnib". SİA-nın məlumatına görə, bunu Trend-e siyasi ekspert Behruz Quliyev Yerevanın mərkəzində, "Respublika meydanı" metro stansiyasında Azərbaycan da daxil olmaqla, Türkiyə, İran və Gürcüstan ərazilərini "böyük Ermənistan"ın ərazisi kimi təqdim edən saxta xəritənin yerləşdirilməsinə münasibət bildirəkən deyib. Onun sözlerine görə, bu gün Azərbaycanın ərazi bütönlüyüne təcavüz etmiş Ermənistanın sonradan işgalçılıq siyasetini qonşu ölkələrə qarşı da yürütməsi ehtimalı daim bu ölkənin gündəmində qalmaqdadır: "Əbəs deyil ki, Türkiyənin Van və digər əraziləri, eləcə də Gürcüstanın Cavaxetiya, o cümlədən, İranın Ermənistanla serhədənə əraziləri "böyük Ermənistan" adlı qondarma xəritədə yer alır. Bütün bunlar belə qənaətə gəlməyə zəmin yaradır ki, Ermənistanda kimin hakimiyyətdə olmasına baxmayaraq, torpaq iddiası, etnik təmizləmə, terrorçuluq və s. kimi siyaset ümumdövlət strategiyasına əvvəlib".



B.Quliyev xatırladıb ki, hətta Serj Sarkisyan hakimiyyətdə olduğu vaxt gələcək nəsillərin növbəti mühəribələrə hazır olmasının vacibliyi barədə sərsəm fikirlər irəli sürmekle demək istəyirdi ki, Ermənistanda Azərbaycanın ərazilərini işgal edib və qarşıda Türkiyə, Gürcüstan və İran kimi dövlətlərin də əraziləri dayanır: "Söz yox ki, Sarkisyan həmin ifadələrində "Böyük Ermənistan" xüyasının reallaşdırılması üçün erməni xalqını işgalçılıq siyasetinə dəstək göstərməyi davam etdirməyə səsləyib".

Siyasi ekspertin sözlərinə görə, bu kimi utopiyalara dalaraq, Ermənistanda bir sıra regional və beynəlxalq iqtisadi və s. layihələrdən kənarda qalıb: "Əger bu gün hər hansı bir erməni acıdan ölümür, yeməyə çörək tapmışsa, bütün bunların əsas səbəbi kimi məhz işgalçılıq siyaseti neticəsində ölkənin tecrid olunmuş vəziyyətini göstərə bilərik. Eyni zamanda, bu gün Ermənistanda digər qonşu ölkələrdən fərqli olaraq, monoetnik dövlətə çevrilib. Bu ölkədə yaşayış yeganə etnik xalq yezidi kürdlərdir ki, son illər onlar da müxtəlif üsullarla siixidirilməjə başlanıb. Onlara qarşı kəskin diskriminasiya siyaseti aparılır və bu xalqın nümayəndələrinin əksər hissəsi Rusiyaya və dönyanın digər ölkələrinə köç edirlər. Onu da qeyd etmək istərdim ki, hələ SSRİ-nin "yenidənqurma illeri"ndə işgalçılıq ambisiyaları ilə çıxış edən ermənilərin siyasi başbılənləri "Ermənistanda yalnız ermənilərə məxsusdur" xarakterli şular səsləndirirdilər. Əlbəttə, biz indi Ermənistanda həmin şuların acinacaqlı nəticələrini görməkdəyik".

B.Quliyev əlavə edib ki, bu dövlətin apardığı yanlış siyaset nəticədə onun süqutu, məhvi ilə başa çatacaq: "Biz hazırlıda Ermənistanda cərəyan edən prosesləri müşahidə edirik və görürük ki, hətta hansı yolla olursa-olsun baş vermır, hakimiyyət dəyişikliyi xalqın sosial rifahına müsbət təsir göstərmir. Artıq xalq "inqiləb" yolu ilə hakimiyyətə gələn Paşinyan hakimiyyətinə tənqid atəşinə tutur. Bütün bunların mənətqi neticəsi bilavasitə bu ölkənin özünü tecrid etməsi ilə əlaqələndirilməlidir. Əger Ermənistanda bənzər xülyalarından, utopiyalarından el çəkməyəcəksə, dönyanın ən güclü iqtisadiyyatçısı belə, bu ölkəni düşdürüyən vəzifəyətən, böhrandan çıxara bilməyəcək. Ümumiyyətə, bu gün Ermənistanda iddia etdiyi "Dənizdən-dənizə böyük Ermənistan" xəritəsi sadəcə kağız üzərində qalacaq bir xülyadır. Reallıqda isə bu ölkə xəritədən silinmək təhlükəsi ilə üz-üzədir".

Bu gün Müslüm Maqomayevin xatırəsi anılacaq



Naxçıvanda taxıl emalı müəssisələrinə iyun-iyul aylarında 4 min 410 ton məhsul tədarük edilib

Muxtar respublikada fəaliyyət göstərən və gündəlik istehsal gücü 442 ton olan taxıl emalı müəssisələrinə iyun-iyul aylarında 4 min 410 ton taxıl tədarük edilib. Qeyd edək ki, "Naxçıvan Buğda Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl anbarında yerli tədarükdən əlavə 5129 ton taxıl ehtiyatı mövcuddur.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən AZƏRTAC-in Naxçıvan bürosuna bildirilib ki, aqrar sektorda həyata keçirilən dövlət dəstəyi tədbirləri öz uğurlu nəticəsini verir. Bu isə kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə sebəb olur. Məhz bu baxımdan taxılın strateji məhsul kimi müüməhəmliyi nəzərə alınaraq 2000-ci ildən öten müddət ərzində taxılçılıqla məşğul olan 124 sahibkarlıq subyektinə 794 min 400 manat məbləğində dövlət maliyyətə göstərilib. Un və un məhsullarının keyfiyyəti də daim nezaretdə saxlanılıb və iyun-iyul ayları ərzində 511 halda, o cümlədən 279 çörək, 181 halda unlu qənnadı məhsulları, 41 halda un, 5 halda buğda, 5 halda kəpək nümunəsi götürülərək laboratoriya müayinələrindən keçirilib. Bu cür məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində həm taxıl tədarük edilərək ehtiyat yaradılır, həm də un istehsal olunaraq muxtar respublika əhalisinin una ve çörəye tələbatı ödənilir.

musiqimizin inkişafındaki xidmətlərindən söz açacaqlar.

Qeyd edək ki, Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. Onun səsinin sehri, zəngin yaradıcılığı unudulmaz sənet abidesinə çevrilib. Sənətə vurğunluğu, dərin musiqi duyması, yüksək sehne mədəniyyəti onu Azərbaycan ifaçılıq sənətinin bir növ rəmzi kimi tanıdır. Xalqına bağlı olan bu böyük sənətkar dönyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhret qazandıra bilib.

Bu il 134,9 milyon nəfər metrodan istifadə edib



Cari ilin yanvar-iyul ayında metro nəqliyyatından istifadə edən sənəşinlərin sayında artma müşahidə olunub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə metro nəqliyyatının xidmətindən istifadə edən sənəşinlərin sayı öten ilin müvafiq dövrünə nisbetən 1,4 faiz artaraq 134,9 milyon nəfərə çatıb.

Heydər Əliyev Fondu-nun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və "Gilan Holding"ın dəstəyi ilə uğurla keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının əks-sədasi uzaq-yaxın ölkələrdən eşidilir. Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya və Gürcüstan kimi ölkələrin sənətkarlarının iştiyari ilə keçirilən musiqi bayramını izləmək üçün həm ölkəmizin bölgələrindən, həm də xarici ölkələrdən Qəbələyə çoxlu musiqi həvəskarı gəlmışdır. Klassik musiqi əsərlərini mükəmməl ifadə canlı dinləmək imkanı əldə edən tamaşaçılar bundan böyük zövq alıblar. Bu festival, onu da təsdiqləyib ki, Azərbaycan Qərb ilə Şərqi mədəni dəyərlərini eyni dərəcədə, həm də çox mükəmməl formada təqdim etməyi bacaran nadir məkandır.

Beynəlxalq festivalla bağlı bir sıra tanınmış musiqiçilər təessüratlarını bölüşərək, bu musiqi bayramının yüksək səviyyədə təşkil olunduğunu və bu festivaldan zövq aldıqlarını bildiriblər. Bu günlərdə Birləşmiş Ərəb Əmirliliklərindən ərəb dilində nəşr olunan və böyük oxucu kütləsinə malik "Əl Fəcr" qəzetində Qəbələdə keçirilmiş Beynəlxalq Musiqi festivalı haqqında geniş məqale dərc olunub. "Əl Fəcr"in baş redaktoru Şərif əl Bəsilin müəllifi ilə dərc olunan məqaledə hər il dönyanın və Azərbaycanın nüfuzlu musiqiçilərinin iştirakı ilə təşkil olunan Beynəlxalq Musiqi festivalı və ona ev sahibliyi edən füsunkar Qəbələ barədə ətraflı sohbət açılır. Yazıda tədbirdə ev sahibliyi edən Qəbələnin füsunkar təbətini təsvir edən Şərif əl Bəsil bu ecazkar təbət möcüzəsinin Birləşmiş Ərəb Əmirliliklərindən olan turistlərin en çox sevdikləri məkana çevrildiyini vurğulayır. Müəllif yazısında Qəbələ Beynəlxalq Musiqi Festivalının

Qərb ilə Şərqi mədəni dəyərlərini mükəmməl formada təqdim edən nadir məkan



təşkilində, həmçinin, Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyaya tanıtılması istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondu-nun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd edir. Baş redaktor, eyni zamanda, Heydər Əliyev Fondu-nun prezidentinin böyük humanizm, qayğı və vətənpərvərlik tərennüm edən xidmətlərindən behs edir. Müəllif X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimində Heydər Əliyev Fondu-nun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubunun oxunduğunu da qələmə alır. Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyada tanıtılması əvəzsiz xidmətləri sahəsində tanınmış israilli ekspert, İsraildəki "Cəmiyyət üçün Beynəlxalq layihələr" qeyri-hök-

yelerinin dünya miqyasında tanıtılmazı, mədəniyyətlərarası dialogun qurulması və təşviq edilməsi istiqamətində mühüm işlər gördüyü dəqiqətə çəkən müəllif yazıda Azərbaycanda təhsilin və mədəniyyətin inkişafı sahəsində Onun gördüyü işlərdən, xeyriyyəcilik fəaliyyətindən də söz açır. Baş redaktor məqaledə X Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarının tədbirle bağlı fikirlərini deoxuculara təqdim edir.

Möhtəşəm şəkildə təqdim olunan festivalın təessüratları, onun musiqiçiləri bir araya getirməsində əhəmiyyəti bir çox dünya ölkələrinin mətbuat səhifələrində yer alıb. Belə ki, hər zaman Azərbaycan reallıqlarına münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildəki "Cəmiyyət üçün Beynəlxalq layihələr" qeyri-hök-

mət təşkilatının rəhbəri Arye Qut "Azərbaycan-İsrail mədəni əməkdaşlığı inkişaf etməkdə davam edir" sərlövhəli məqaləsində X Qəbələ Beynəlxalq Musiqi Festivalından bəhs edir. İsraildə çıxan nüfuzlu ingilisdilli "The Jerusalem Post" qəzeti səhifələrində yer alan məqaledə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubundan sitatlar da getirib: "2018-ci il bizim üçün əlamətdar bir ildir. Bu il Azərbaycan Xalq Cümhuriyyəti - bütün müsəlman Şərqində ilk dəfə çoxmilletli və çoxpartiyalı parlamenti olan, qadınlarla kişilərlə bərabər seçki hüquqlarının verildiyi respublikanın yaranmasının 100 illiyi qeyd edilir. Yüz il əvvəl də, indi də xalqımızın demokratiya və azadlıq uğrunda tarixi seçimi dəyişməz qalıb."

Azərbaycan Türkiyədə keçiriləcək qısametrajlı film festivalında təmsil olunacaq

Dekabrın 14-16-da Türkiyədə "Dostluq" Beynəlxalq qısametrajlı film festivalı keçiriləcək. AZERTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, festival "Balkon Film" prodüser mərkəzinin təşkilatçılığı, Türkiye Mədəniyyət və Turizm Nazirliyi, İstanbul bələdiyyəsinin dəstəyi və Türkiye Prezidenti Administrasiyasının himayəsi altında baş tutacaq. Festivalda Azərbaycan, Hindistan, İran, ABŞ, Braziliya, İspaniya, Fransa, Rusiya, Misir, Argentina, Suriya, Filippin, Banqladeş və digər ölkələrin filmləri iştirak edəcək. Hazırda iştirak üçün ərizələr qəbul olunur, artıq 53 ölkədən 350 müraciət təqdim olunub.

"Dostluq" Beynəlxalq qısametrajlı film festivalında qalib olacaq ekran əsərinin rejissoruna 40, ikinciye 20, üçüncüye isə 12 min lirə pul mükafat veriləcək. Müsabiqə çərçivəsində ayrıca bir qısa filme 15 min lirə dəyrində "Fethi Gemuhluoglu dostluq mükafatı" verilərək, 3 ekran əsəri isə 5 min lirə dəyrində mükafatlandırılacaq. Festivala filmlərin qəbulu oktyabrın 15-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzi tələbə adını qazanmayan abituriyentlərin imtahan ballarının paylanması barədə məlumat yayıb

Dövlət İmtahan Mərkəzi (DIM) I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak edib ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında statistik məlumat (xüsusi qabiliyyət tələb eden ixtisas üzrə müsabiqə iştirakçıları istisna olmaqla) yayıb. DIM-dən AZERTAC-a bildirilib ki, bu məlumatla <http://dim.gov.az/upload/iblock/be89d8e3b2cf29132c753bc2181eb088.pdf> linki vasitəsilə tanış olmaq mümkündür. Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi avqustun 16-dan 20-dək internet vasitəsilə aparılır.

İstedadlı gənclər "YARAT"da yenidən bir araya gələcək

"**Y**ARAT" Müasir İncəsənət Məkanı yaradıcı gəncləri işq qrafikası üzrə ustad dərslərinə dəvət edir. AZERTAC xəbər verir ki, dərsler çərçivəsində iştirakçılar bacarıqlarını göstərəcək, işq qrafikasının sırlarını öyrənəcəklər.

Ustad dərsləri tanınmış rəssam Vüqar Muradov və sənətçi-fotoqraf Fəxriyyə Məmmədova tərəfindən aparılacaq. Ustad dərsləri avqustun 27-dən sentyabrın 1-dək davam edəcək. Sonda əsərlərin yekun təqdimatı keçiriləcək.

Bakıda perulu rəssamların fərdi sərgisi keçiriləcək

Sentyabrın 25-də Bakıdakı "Art Tower" rəsm qaleyəsində perulu rəssamların fərdi sərgisi keçiriləcək. AZERTAC "Arts Council Azerbaijan" Qeyri-Hökumət Təşkilatına istinadən xəbər verir ki, sərgi Perunun Azərbaycandakı səfirləyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu idarəsi, Mədəniyyət Nazirliyi və "Arts Council Azerbaijan" Qeyri-Hökumət Təşkilatının təşəbbüsü ilə reallaşacaq. Sərgi AZERTAC-in informasiya dəstəyi ilə keçiriləcək.

Sərgidə dörd Perulu rəssamin əsərləri nümayiş olunacaq. Rəssamların hər biri And dağlarının əzəmətini, meşələrini, füsunkar dağların əteklerindən axan Amazon çayı, gölləri, quraq və qumlu sahil düzənliliklərinin gözəlliklərini əsərlərində özünəməxsus şəkilde əks etdiriblər. Sərgi oktyabrın 6-dək davam edəcək. Giriş sərbəstdir.



27.08 - 1.09 | 16:30 - 17:30
YARAT MƏRKƏZİ

YARAT

İŞQ

QRAFIKASI

USTAD DƏRSLƏR

Azərbaycanın elmi-texniki və iqtisadi qüdrətinin təntənəsi böyük maraq doğurur

Azərbaycan, iqtisadi qüdrəti ilə seçildiyi kimi, innovativ texnologiyalardan istifadə imkanları ilə də fərqlənir. Dövlət başçısı tərəfindən Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması üçün məqsədönlü işlər, davamlı olaraq, həyata keçirilir.

Bu gün ölkəmizdə İKT sektorunu sürətli inkişaf edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması ve telekommunikasiya peyklerinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafi üzrə Dövlət Programının təsdiq edilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani sübutudur. Ölkəmizdə bu sahənin inkişafı, bütün uğurlarımız kimi, dünyanın diqqət mərkəzindədir. Bu günlərdə ABŞ-in geniş dinleyici auditoriyasına malik "Con Batçelor Şou" radioverilişinin aparıcısı Con Batçelorum ölkəmizlə bağlı hazırladığı növbəti program Azərbaycanın kosmik sənayesindəki uğurlarına həsr olunub. "Azərbaycan kommersiya məkanına və ulduzlara doğru" adlı verilişde Con Batçelorum ölkəmizin dünya kosmik ailəsinin üzvü olması barədə məlumat verib. Aparıcı ölkəmizdə qeyd etdiyimiz Dövlət Programı çərçivəsində görülən işlərə nəzər salıb. Qeyd edib ki, artıq 2 peyk "AzerSpace-1", və "Azərsky" orbitə buraxılıb, üçüncü peyk isə tezliklə kosmosda olacaq. Bu gün Azərbaycan orbitə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir və kosmik sənayenin inkişafı üçün çox gözel imkanlar mövcuddur. Ümumiyyətdə, qarışdakı illərdə Azərbaycan dörd peyke malik olacaq. Ekspertlərin qənaətinə görə, 2023-cü ildə Azərbaycanda İKT sektorundan elde olunan gəlirlər neft gəlirlərini üstələyəcək. Bütün bunlar, deməyə əsas verir ki, Azərbaycan yaxın gelecekdə regional kosmik sənaye mərkəzini əvvələndirməcək. Bu istiqamətdə Azərbaycanın dünya ölkələri ilə əməkdaşlığı artır və daha da dərinleşir. Azərbaycan dünyanın, sayı o qədər de çox olmayan, kosmik klubuna da üz olub. Bütün bunlar Azərbaycanda uğurla həyata keçirilen dövlət siyasetinin göstəricisidir. Azərbaycan gələcəyə doğru inamlı addımlayırlar. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin vurğuladığı kimi, "Biz gələcəyə bu cür baxırıq: müasirlik, dina-



mik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa, biz istediyimiz qədər inkişaf edə bilərik... Əsas məsələ ondan ibaretdir ki, bütün bu strategiyamızı düzgün planlaşdırıq və adımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə de birincilər sırasında olsun".

Azərbaycan, Avropa və Amerika mütəxəssislərinin birgə səylərinin nəticəsi olan, amma Azərbaycan adı ilə ərsəyə gələn, Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən "AzerSpace-1" telekommunikasiya peykinin orbitə çıxarılması, ölkəmizdən daha bir nəqliyyəti olaraq, tarixə düşdü. Bu, Azərbaycanın elmi-texniki və iqtisadi qüdrətinin təntənəsi idi. İstismar müddəti 15 il olan "AzerSpace-1" peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərqi regionunu əhatə edir. Eyni zamanda, Azərbaycanın ilk telekommunikasiya peyki informasiya mühəqqiliyinin və təhlükəsizliyinin temin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi ilə yanaşı, kommersiya xarakteri və gelirli bir layihədir. Müəllif yazır ki, dövlət başçısının Fərmani ilə təsis olunan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti bütün dünya üzrə, o cümlədən, "Google" da daxil olmaqla, bir çox ABŞ şirkətlərinə telekommunikasiya və digər xidmətlər göstərir. Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev tərəfindən 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzalandı və həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi. Sözsüz ki, bu, Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına göstərilən böyük diqqətin nümunəsidir. Eyni zamanda, siyasi sabitlik, dinamik sosial-iqtisadi inkişaf, cəmiyyətimizin demokratikləşməsi,

nəhəng enerji və nəqliyyat layihələrinin reallaşması Azərbaycanın informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və rabitənin inkişafı sahəsində də qabaqcıl ölkələr sırasına çıxmamasına imkan yaratır.

Müəllif qeyd edib ki, bu ilin sentyabrında isə, üçüncü telekommunikasiya peyki orbital mövqeye çıxarılaçq. Məlumat verilib ki, bu yaxınlarda cəmiyyətdə nanopeyklər istiqamətində fəaliyyət göstərmək və dünyada müxtəlif təşəbbüsleri nəzərdən keçirmək məqsədilə şöbə yaradılıb. "StarTap" şirkətlərle görüşlər keçirilir, danışçılar aparılır və perspektivlər barədə məlumat toplanılır. Gələcəkde ölkəni bu sahədə tamamilə fərqli inkişaf gözləyir. Azərbaycanla bağlı geniş dinleyiciləri məlumatlandıran müəllif məlumat verib

ki, "Azərkosmos"un fəaliyyətə başladığı 2011-ci il "Azərbaycan Gənclərinin Xarici Ölkələrde Təhsili üzrə Dövlət Programı"nın ilk məzunlarının emek bazarına daxil olmasına təsdiq edib. Bunu Prezident Cənab İlham Əliyevin uzaqgörən siyaseti nəticəsində mümkün olduğunu və belə bir yanaşmanın mərkəzində, ölkənin gələcəkde Qərb təhsilli mühəndislərə ehtiyacının olması barədə fikirlər dayandığı kimi xarakterizə edib. Hazırda da milli peyklərimiz orta yaşı 30 olan azərbaycanlı gənclər tərəfindən idarə edilir.

Artıq bu sahədə əldə olan uğurları da qeyd etmək yerinə düşər. 2014-cü ildən "AzerSpace-1" peyki vasitəsilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayımı başlayıb. Həmçinin, tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması "AzerSpace-1" peykinin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, elecə də, Livan, əfqan və ərab bazarında fealiyyət göstərməsine şərait yaradıb. Hazırda "AzerSpace-1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürçü, fars, əfqan və digər dillərdə 120-dən artıq televiziya kanalı yayımlanır. "AzerSpace-1" peyki regionda kifayət qədər tanınır.

Ölkədə bu sahənin inkişafını da im diqqət mərkəzində saxlayan Cənab İlham Əliyev yeni texnologiyaların tətbiqinin vacibliyini öncə çəkərək, bu gün Azərbaycanın artıq kosmik sənayeye malik olan ölkə olduğunu vurğulayıb. Bu gün Azərbaycan orbitə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözel imkanlar mövcuddur və şübhəsiz ki, Azərbaycan yaxın gelecekdə regional kosmik sənaye mərkəzinə çevriləcək. Ölkəmizi daha böyük uğurlar gözləyir.

Nəzakət ƏLƏDDİNQIZI

Donald Trampın KİV-ə qarşı hücumuna etiraz aksiyasına 350-dək qəzet qoşulub

Aparıcı və regional qəzetlər daxil olmaqla, təxminən 350 neşə Prezident Donald Trampın liberal KİV-lərə qarşı hücumlarının yolverilməz olduğu barədə məqalələr dərc edib.



AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəber verir ki, aksiyanın təşəbbüskarı avqustun 13-də "Jurnalistlər - düşmən deyil" sərlövhəli məqaləni dərc edən "The Boston Globe" qəzeti olub. "ABŞ prezidenti hazırlı administrasiyanın siyasetini dəstəkləməyən KİV nümayəndərinin "xalq düşməni" olmaları barədə rəy formalaşdırıb", - deyə qəzetiñ məqaləsində bildirilir və bunun ölkə konstitusiyasına zidd olduğu vurğulanır. Jurnalıtlar ABŞ-in 2-ci prezidenti Con Adamsın sözlərini Trampın yadına salıblar: "Azad mətbuat azadlığın təmin olunması üçün vacib əhəmiyyət kəsb edir".

"Ermənistən digər region ölkələrinin də ərazilərini ələ keçirmək məqsədi güdür"

Ermənistən regionda işgalçi dövlətdir və bu işgalçılıq siyaseti regionun iqtisadi və geosiyasi bütövlüyünü pozub. Bunu Trend-e Milli Məclisin deputati Hikmət Babaoğlu deyib.



H.Babaoğlu bildirib ki, məhz buna görə Cənubi Qafqaz ölkələri istər beynəlxalq münasibətlər sisteminde, istərsə də geostrateji mənafələr baxımından mövcud reallıqlarda tam miqyasda uzlaşdırılmış siyasetə əhəyə keçirək bütövlükde regionun ümumi maraqlarını qorumaqda çətinlik çəkirlər: "Bu azmiş kimi, Ermənistən işgalçılıq siyasetini bu gün də davam etdirir və üstəlik, növbəti işgalçılıq siyaseti üçün de ideoloji və hərbi-siyasi əsaslar yaratmağa çalışır. Belə ki, hələ hakimiyətdə olduğu zaman Ermənistən eks-prezidenti Serj Sarkisyan demişdi ki, biz "böyük Ermənistən" yaratmaq yolunda ilkin addımı atdıq - Qarabağ işgal etdik, bundan sonra hədəfləri isə gələcək nəsillərə buraxıraq. Gələcək nəsillərə buraxılan hədəflər isə əslində regionda Ermənistənla qonşu olan 3 ölkənin ərazilərini ələ keçirməkdir. Bu ölkələrdən biri uzun illərdir işğala məruz qalan Azərbaycandır. İkinci-Gürcüstandır ki, Ermənistən bu dövlətin Cavaxetiya bölgəsinə ərazi iddiaları irəli sürürlər. Üçüncü, Türkiyədir, bu ölkənin Ərdahan, Ərzurum, Qars, Diyarbekir və Van vilayətlərinə ərazi iddiası irəli sürürlər. Hətta Ermənistən tərəfindən Urmiya daxil olmaqla İranın geniş bir bölgəsinə də ərazi iddiaları irəli sürürlər".

Deputat vurğulayıb ki, əlbəttə, belə bir şəraitdə hazırlı gerçəkliliklər və tarixi heqiqətlərdən çıxış edən qonşu ölkələr Ermənistən bu sepkili ideoloji təxribatına və işgalçılıq siyasetinə qarşı birgə mübarizə aparmalıdır: "Təsadüfi deyil ki, Yerevanın mərkəzində "Respublika meydani" metro stansiyasında yerləşdirilmiş "böyük Ermənistən" qondarma "xəritə"sinin şəklini amerikalı analistik Coşua Kuçera çəkərək "Twitter"ə qoyub. Şəkildə Azərbaycana açıq ərazi iddiası ilə bərabər Türkiyə, İran və Gürcüstana da ərazi iddiaları irəli sürürlər. Bu vasite ilə işgalçılıq siyasetinin istiqamətlərini göstərən təbliğat şəkilləri və plakatları nümayiş etdirilərək gənc nəslin beyninə bu ideologiya yeridilir. Onların zəhni həkk edilir ki, gələcəkdə bu işgalçılıq siyasetini davam etdirsinlər. Ona görə də əgər biz gələcəkdə regionda mühərbiə, savaş istəmirik, gələcəkdə regionun bütün çıxarlarını və mənafələrini qorumaq isteyirik, bu işgalçılıq siyaseti təbliğatının qarşısını indidən almaliyiq. Bunun en yaxşı yolu isə Ermənistən ərazi iddiası qaldırıldığı her dörd ölkənin - Azərbaycan, Gürcüstan, İran və Türkiyənin bu siyasetə qarşı birgə mübarizə aparmasıdır. Ən nəhayət, bununla bağlı "hücum diplomatiyası" həyata keçirək, bu işgalçılığı əsas yaranan ideoloji təbliğat vasitələrinin Ermənistənən öz içərisindən keçiləcək boğulmasına nail olmaq lazımdır".

H.Babaoğlunun fikrincə, bunun üçün geniş informasiya kampanyası aparmag lazımdır: "Çünki işgalçi dövlət regiondakı başqa dövlətlərə qarşı bundan sonra da işgalçılıq siyasetini davam etdirmək niyyətindədir. Ona görə də bu kontekstdə Ermənistən bu işgalçılıq siyasetini ifşa etmək üçün 4 ölkə regional və beynəlxalq təşkilatlari dəvet etmək, onların nümayəndələrinin istirak ilə birgə beynəlxalq konfranslar təşkil edə bilər. Nəhayət, Ermənistənda "böyük Ermənistən" ideyasını həyata keçirmək üçün şovinist düşüncəli gənclər yetişdirilməsinin qarşısının alınması, Ermənistən bu işgalçılıq siyasetindən çekindirilməsi üçün bu istiqamətdə tədbirlər həyata keçirilməli, mütəmadi olaraq informasiya və ideoloji mühərbiə üsulları və digər vasitələrlə bu siyaset ifşa edilməlidir. Əks təqdirdə, Ermənistən bu işgalçılıq siyaseti davam etdikcə regionun birge maraqlarının qorunması və ortaq mənafələrinin təmin edilməsi mümkün olmayacaq".

Cənubi Qafqaz reallıqları: Aleksandr Duqinin ermənilərə cavabı

Rusyanın bir qrup siyasetçisi, analistik və ekspertlərinin Azərbaycana səfəri və sonra Cənuq Mərcanlıda keçirilən konfransda iştirakı geniş əks-səda doğurub. Ermənistən KİV-i və Rusyanın bir sıra mətbübü nəşrləri bu hadisəyə çox ekstremlist reaksiya verib. Bir erməni jurnalisti həmin prosesin aktiv iştirakçılarından olan rusiyalı filosof və sosioloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqindən müsahibə götürüb. Əslinde, bu, həqiqəti aydınlaşdırmaq məqsədi ilə götürülən müsahibə olmayıb, daha çox A.Duqini ittiham etmək məqsədi güdürdü. Ancaq rusiyalı filosof ustalıqla həqiqəti elə çatdırıb ki, qarşı tərəfin susmaqdan başqa yolu qalmayıb. Eyni zamanda, müsahibədə A.Duqin Cənubi Qafqazın geosiyası mühiti üçün böyük əhəmiyyəti olan bir sıra fikirlər ifadə edib. Onları təhlil etməyə ciddi ehtiyac duyuruq.

Sıltaq ermənilərin sualları: həqiqətdən qəçişin anatomiyası

Cəbrayıl rayonunun işğaldən azad edilmiş Cənuq Mərcanlı kəndində beynəlxalq konfransda bir qrup rusiyalı mütəxəssisin iştirakı Ermənistən siyasi və analistik dairələrini yere vurub. Onlar ağıllarını itirmiş formada, ağızları köpüklü soruşular: "Bu, necə ola bilər, Rusiya Azərbaycanla əməkdaşlıq edir?". Ve sonra əlavə edirlər: "2016-ci ilde Azərbaycan Lələtəpəni işgal edib (həyəsizliğə diqqət edin - red.) və rusiyalı mütəxəssislər oraya gedib!".

Əslinde, bizim üçün ermənilərin bu cür reaksiyاسında qeyri-adı heç bir şey yoxdur. Çünkü onlar əsrlərdir ki, belə həyəsiz, əsiləsiz, saxtakar və radikal çıxışları ilə Cənubi Qafqazın geosiyası, siyasi və mənəvi-əlaqı mühitini korlayırlar. Hər dəfə de bu pozğun kütlöni həm Qəribin böyük dövlətləri, həm de Rusiya haqlı çıxarmağa çalışıblar (bəlkə doğru deyi?). İndi isə qəfil Rusyanın tanınmış sosioloq və filosofu, eyni zamanda, Vladimir Putinə yaxınlığı ile bilinen Aleksandr Duqin erməni jurnalisticin üzünə deyir ki, "siz işğalçısınız!"

A.Duqin əsrin həqiqətini deyir! Ancaq xəstə erməni şuru kənardan olan qızışdırımlar sayəsində əsrlərdir ki, antihəqiqət üzərində köklənil və buna görə də onları "söyüş" kimi qəbul edir. Ermənilərin ağzı əyilib: "Necə yəni, Azərbaycan da suveren dövlətdir, onun sərhədləri toxunulmazdır! Necə yəni, Rusiya Qarabağı Azərbaycan torpağı hesab edir! Bəs onda "qədim mədə-

The screenshot shows the homepage of the New Times analytical information website. The main headline is 'Cənubi Qafqaz reallıqları: Aleksandr Duqinin ermənilərə cavabı'. Below the headline is a black and white photo of Aleksandr Dugin, a man with a beard and glasses, sitting at a desk. The sidebar includes links to 'Aktual' (Actual) news and 'Səfərlər' (Trips), as well as a section for 'Diplomatik guşa' (Diplomatic box) featuring an image of a book and a link to 'Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterda' (Azərbaycan's diplomatic missions abroad on Twitter).

ni xalqın taleyi necə olacaq?!"

Yəni indi ermənilərə havadarlıq edənlər əsrlərdir ki, Cənubi Qafqazda məhz həmin ermənilərin əli ilə hördükəli ilgəyin fəsadlarını öz üzərlərində hiss edirlər. Və buna onlar təccübənməməlidirlər. Ancaq A.Duqin heyretini gizləde bilmir. O deyir: "Bütün bunları erməni tərəfinin necə şərh etməsindən mən sadəcə olaraq, dəhşətə gelmişəm. Həc bir antierməni demarşı yoxdur. Internetdə və mətbuatda (Ermənistən və Rusiya mətbuatı nəzərdə tutulur - red.) gördüğüm "zibil" məni dəhşətə gətirir? (bax: U Serja Sarqəsəna bila doqovoren-nostğ o perəda pəti rayonov, Paşınən je ee annuliroval: Aleksandr Duqin / 1in.am, 10 iyul 2018).

Biz Aleksandr Duqinə həqiqəti açıq ifade etdiyinə görə, çox təşəkkür edirik. Eyni zamanda, belə fikirlərin məhz indi meydana gəlməsinin təsəddüfi olmadığını da dərk etməye çalışırıq. Bu barədə A.Duqin özü açıq danışır. O, erməni jurnaliste başa salmağa çalışır ki, geosiyası mühitdə ciddi dəyişikliklər müşahidə edilir. Rusiya Türkiye ilə əməkdaşlığı böyük önem verir. Bu istiqamətdə sürətli inkişaf gedir. Bununla yanaşı, Moskva onu da dərk edir ki, "Söhbət Rusiya ilə Ermənistən arasında münasibətlərin dəyişməsindən getmir. Söhbət ondan gedir ki, Azərbaycanın Cənubi Qafqazdakı rolü Rusiya üçün əhəmiyyətli dərəcədə artıb və bunu görməmək mümkün deyil. Həmçinin Rusiya və Türkiye arasında münasibətlər də dəyişib ki, bu prosesdə mən də iştirak etmişəm. Ermənistən isə indi bu dəyişiklikləri çox konstruktiv yolla diqqətə almmalıdır" (bax: əvvəlki mənbəyə).

Mesaj açıq, aydın və birmənali verilib. Kreml İrəvandan yeni geosiyasi dinamikaya adekvat reaksiya verməsini tələb edir. Burada Ermənistən rəhbərliyinin nəzərə almalı olduğu məqam Rusyanın Türkiye və Azərbaycanla münasibətləri konstruktiv və qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində inkişaf etdirilmə niyyəti ilə bağlıdır. Özü də rəsmi İrəvan heç bir sıltaqlıq etmədən, qaba davranışında bulunmadan, "əfendice", sivil qaydada və konstruktiv çərçivədə buna eməl etməlidir. Bu, bir tələbdir!

Maraqlar dəyişir: Kremlin tələbləri

Ancaq Moskva bir şeydən narahatdır. Onu Aleksandr Duqin bele ifade edib ki, Nikol Paşinyan Serj Sarkisyanın münəqşə ilə bağlı son zamanlar seçməyə çalışdığı mövqedən kənarə çəkilir. Orada isə Dağlıq Qarabağ ətrafindəki Azərbaycanın işgal olunmuş beş rayonunun - Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının qeyd-şərtəsiz azad olunması şərti varmış. Bunu A.Duqin öz informasiyası kimi erməni jurnaliste deyir (bax: əvvəlki mənbəyə). Lakin Qəribin təhrikli ilə Ermənistəndə küçə hərəkatı başladı və həmin plan pozuldu. Deməli, birincisi, N.Paşinyanın kənar dairələrin layihəsidir, söhbət qətiyyən demokratiyadan və erməni cəmiyyətinin aktivliyindən gedə bilməz, ikinci, Kreml bunları yaxşı bilir və N.Paşinyanın izini buraxan deyil. Budur, Ermənistən yeni baş naziri Kreml Cənubi Qafqazda sülhə təhlükə yaratmaqdə ittiham edir!

Geosiyasi kontekstdə məsələ-

nin bu tərefi olduqca önemlidir. Çünkü keçən əsrin 90-cı illərindən bu yana Moskva ilk dəfədir ki, İrəvanın qeyri-konstruktiv, münəqşənin ədaletli həllini pozan faktor olmasına açıq deyir! Bu, doğrudan da, münaqşenin həlli perspektivi baxımından əhəmiyyətlidir. Həmin bucaq altında regionda müşahidə edilən digər məqamlar da dərk edilə bilər.

Belə görünür ki, hansısa dairələr Ermənistəndə dinc yolla hakimiyyəti dəyişmək, Azərbaycanda isə sabitliyi pozmaqla regionda geosiyası gərginliyi daha da artırmaq xəttini seçib. N.Paşinyanı küçədən təzyiqlə hakimiyyətə getirmək məyyən mənada Ermənistən məmənə qarşıqlıqdan sığorta-lamağa çalışırlar. 1999-cu ilde Ermənistən parlamentində terror aktı töötəmək dənəsişələrin qarşısını alıdalar. İndi isə erməniləri yeniden terrorla sınağa çəkmək üslubundan imtina edilib. Niyə?

Bu sualın cavabı yəqin ki, bir neçə iləndən sonra məlum olacaq. Ancaq indidən aydınlaşdır ki, N.Paşinyan erməni xalqını faciələrə sürükleyən adamlardan biridir. O, kənardan aldığı direktivlərlə yenidən ermənilərin Cənubi Qafqaza ineqrasıya olmaq perspektivini şübhə altına almış olur. Bunu hələlik erməni cəmiyyəti dərk etmir və əsl faciəsi de bundan ibarətdir.

Diger tərəfdən, həmin kənar dairələr Azərbaycan hakimiyyətine heç bir təzyiq və təsir göstərə bilər. Azərbaycan rəhbərliyi müstəqil siyaset yeridir və onu daha da möhkəmlədir. Eyni zamanda, rəsmi Bakı energetika, iqtisadiyyat, neqliyat, mədəniyyətlərin, dirlərin, sivilizasiyaların dialoqu sahələrində ciddi layihələr həyata keçirir və global

əməkdaşlığı öz töhfəsini verir. Bu-na görə də Azərbaycanda bir sira radikal dairələrin əli ilə qarşıqliq yaratmağa, cəmiyyətdə qorxu və təhlükəsizliklərinə təminatın olmasına hissini yaratmağa çalışırlar. Bunun üçün onlar iqtidarin vətəndaşları müdafiə edə bilməməsi təessüratını formalasdırmağa, dövlət məmurlarını məhv etməyin mümkün olduğu görüntüsünü yaratmağa, bir sözle, hakimiyyətin legitimizliyi fikrini formalasdırmağa çalışırlar. Gənce hadisələri bunun bariz nümunəsidir.

Deməli, regionda sülhün, inqafın, əməkdaşlığın, ədaletin bərqərar olmasının düşmənləri iki cəbhədə - Ermənistən və Azərbaycan istiqamətlərində feallaşıblar. Və erməni rəhbərliyi də məhz həmin şər qüvvələrin yanında yer alıb. İlk növbədə, Nikol Paşinyan öz xalqının gələcəyinin düşmənidir.

Bələliklə, Aleksandr Duqin Ermənistən siyasi rəhbərliyini xəbərdar edir və eyni zamanda, erməni cəmiyyətinin hadisələrə obyektiv və açıq gözə baxmasını arzulayır. Rusiyalı filosof və iqtisadi-siyasi xadim birmənəli ifade edir ki, dünyada geosiyası dinamika dəyişib və bu prosesdə Azərbaycan öz yeri vardır. Ölək rəhbərliyinin uzun illərdir apardığı uzaqqorən siyaset nəticəsində Bakı artıq sayılan geosiyası faktorlardan biridir. A.Duqin ermənilərə deyir ki, bu həqiqəti Kreml aydın dərk edir, indi də Ermənistən dərk etməsinin vaxtidır. Əks halda, Ermənistəni bir dövlət və cəmiyyət kimi fəlakətlərdən heç kim xilas edə bilməyəcək! Ne Qərb, nə de Rusiya!

Ara Papyan: "Levon Ter-Petrosyan da həbs olunmalıdır"

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs olunması, ardınca isə azadlığa buraxılması ölkə ictimaiyyətinin narazılığı ilə müşahidə olunmaqdə davam edir. "Aysor.am" saytı "Modus Vibendi" Araşdırma Mərkəzinin direktoru, politoloq Ara Papyana görə, Koçaryanın azadlığa buraxılması doğru seçim deyil və nəinki o, eləcə də, Serj Sarkisyan istintaqa cəlb edilməli və töredikləri cinayətlərinə görə cavab vermelidir".

Papyanın digər iddiasına görə, hətta ölkənin birinci prezidenti Levon Ter-Petrosyan da həbs olunmalıdır. "1991-ci ildən başlayaraq, töredilen cinayətlər və qətlər açılmalıdır, çünki ictimaiyyət ədalət tələb edir" deyə "Mo-



dus Vivendi" Araşdırma Mərkəzinin direktoru bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, son 10 ilin deyil, son 27 ilin cinayətləri araşdırılmalı ve cinayətkarlar layiq olduqları cəzalarını almalıdır: "Söhbət yalnız Robert Koçaryandan və Serj Sarkisyan'dan getmir. Levon Ter-Petrosyanın da dövrü buraya aid edilməlidir. 1991-ci ildən başlayaraq, kifayət qədər qətlər baş verib ki, onlar

hələ de bağlı vəziyyətdə qalırlar. Çox şübhəli özələşdirmə halları olub, o cümlədən, 1996-ci ildə mitinq iştirakçılarının döyülmələri və oğurlanmaları halları da sözügedən cinayətlərə daxildir".

"Həmin vaxt (1996-ci ildə-R.R.) insanların öldürülməməsi, sadəcə, onların bəxtlərinin gətirməsi deməkdir, ancaq onda da insanlara atəş açılmışdır" - deyə qeyd edən Ara Papyan bildirib ki, ictimai rəy ədalət tələb edir: "Bu ədalət qanunlar çərçivəsində bərpə olunmalıdır".

Qeyd edək ki, son vaxtlar baş verən həbəslər, artıq bir neçə xarici təşkilatlar tərəfindən siyasi təqib kimi qıymətləndirilməyə başlayıb və Nikol Paşinyan hakimiyətinə qarşı ölkədaxili etirazlara da start verilib.

Rövşən RƏSULOV

"Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın həyata keçirdiyi layihələrin önemini daha da artıracaq"



sürür. Konvensiyada Xəzərin yalnız dinc məqsədlər üçün istifadə olunması, sülh, yaxın qonşuluq, dostluq və əməkdaşlıq dənizinə əsaslananın ön şərt kimi iştir. Sürüləməsi də vəcib şərtlərdən biridir.

"Konvensiyada Xəzər dənizində yalnız sahilyanı dövlətlərin bayraqları olan gəmilerin üzməsinə və keçməsinə icazə verilməsi də hövzə ölkələrinin iqtisadi maraqlarına xidmət edir və bu da öz növbəsində sahilyanı dövlətlərin yük daşımalarında üstünlük əldə etmələrinə imkan yaradır. Nəzərə alsaq ki, Xəzər dənizində regionun en böyük və müasir limanı Azərbaycana məxsusdur, həmçinin ölkəmiz nəqliyyat dəhlizlərinin diversifikasiyasında önemli layihələrə imza atıb, bu, ölkəmizdə nəqliyyat infrastrukturunun, o cümlədən gəmiçiliyin da inkişafı üçün mühüm əhəmiyyətə malikdir", - deyə E. Mirzəbəyli bildirib.

Bu fikirləri AZERTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

E. Mirzəbəyli qeyd edib ki, Konvensiyanın imzalanmasından narahatlı keçirən bəzi qüvvələr əsasən Xəzərə sahilyanı dövlətlərdən başqa digər xarici ölkələrin hərbi mövcudluğuna yol verilməməsi məsələsinə qabarlıqlar. Bu yanaşmanın geostateji maraqlardan qaynaqlandığını deyən siyasi ekspert əlavə edib ki, nəticə etibarilə Xəzər dənizinin sahilyanı dövlətlərə məxsus olmayan hərbi kontingentə qapalı elan edilməsi Azərbaycan, Rusiya, Türkmenistan, Qazaxıstan və İranın hərbi doktrinasından və konstitusiya qanunlarından qaynaqlanan amildir və mübahisəsiz olaraq sahilyanı dövlətlərin maraqlarını ifadə edir.

Onun sözlərinə görə, Konvensiya heç bir sahilyanı dövlətin Xəzər dənizində hərbi üstünlüyünə imkan vermir və sabit hərbi balansın qorunub saxlanılmasını vacib şərt kimi iştir.

Ekspert qeyd edib ki, Konvensiyanın önemli cəhətlərindən biri də sənədin sahilyanı dövlətlərə mübahisəsiz olaraq Xəzər dənizinin təki ilə sualtı kabel və boru kəmərlərinin çəkilməsinə imkan verməsidir. Bununla bağlı müddəələr kifayət qədər dəqiq ifade olunub. Məsələn, Konvensiyada qeyd olunur ki, tərəflər Xəzərin təki ilə sualtı magistral kəmərlər çəkə bilərlər. Bu halda onlar həyata keçirdikləri layihələrin beynəlxalq müqavilələrdə yer alan ekoloji tələb və standartlara uyğun olmasını təmin etməlidir. Siyasi ekspert, həmçinin qeyd edib ki, sualtı kabel və magistral boru kəməri layihələri yalnız Xə-

zərin təkində bu və ya digər ölkəyə məxsus sektordan keçdiyi halda məhz həmin dövlətle razılaşdırılmalıdır. Bu, olduqca vacib məqamdır və Xəzərin təki ilə magistral boru kəmərlərinin çəkilməsi müstəvisində bütün manipulyasiyalara son qoyulmasına imkan yaradır. Magistral boru kəmərlərinin çəkilməsi ilə bağlı Konvensiyada yer alan tələblər, yalnız Xəzərin flora və faunasının, ekoologiyasının qorunması ilə bağlıdır ki, bu da sənədin siyasi müləhizə və iddialara deyil, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı ortaya qoyur.

E. Mirzəbəylinin sözlərinə görə, müzakirelər üçün 22 illik bir zaman kəsiyi sərf olunsa da, əldə olunan nəticə özünü doğruldur. Çünkü Konvensiya təkcə sahilyanı dövlətlər üçün deyil, bütövlükde global məqyasda oxşar problemlərin həllində president rolunu oynaya biləcək nümunəvi bir sənəddir.

"Konvensiyanın imzalanmasına aparan yolda Azərbaycanın nümayiş etdirdiyi siyasi irade, qətiyyət, milli maraqların uzalaşdırılmasına xidmət edən konstruktiv yanaşma xüsusi qeyd olunmalıdır. Azərbaycan regionunda Xəzər dənizi ilə birbaşa bağlılığı olan qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüsçüsü və əsas icrəçilərindən biri kimi Konvensiyanın razılaşdırılması prosesində ilk dövrlərdə episentr, daha sonra isə körpü rolunu oynayıb. Bu baxımdan, dövlətimizin və təbii ki, Prezidentimizin Xəzərin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılmasında və qəbul olunmasında müstəsna xidmətləri var", - deyə siyasi ekspert vurgulayıb.

O bildirib ki, Konvensiyanın Xəzər hövzəsində sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına, əməkdaşlığın genişləndirilməsine yol açacağı, Azərbaycanın heyata keçirdiyi enerji və nəqliyyat layihələrinin önemini daha da artıracağı şübhəsizdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Yevlaxda vətəndaşları qəbul edib

Avqustun 16-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Yevlax şəhərində Yevlax, Bərdə, Ucar, Zərdab, Tərtər, Ağdaş və Göyçaydan olan sakinləri qəbul edib.



AZERTAC-in bölgə müxbiri xəber verir ki, qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və Yevlax Şəhər icra Hakimiyyətinin başçısı Qoca Səmədov ümummilli lider Heydər Əliyevin abidəsi önüne gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Qəbulə gələn vətəndaşların müraciətləri əsasən, veteran adı və vəsiqəsinin verilməsi, Xidmətin müvafiq şöbələrində işe və ya hərbi xidmətə qəbul, müddətli həqiqi hərbi xidmətə çağırılacaq gənclərin gələcək xidmət yerinin müəyyənləşdirilməsi məsələlərində kömək göstərilməsi və digər məsələlərlə bağlı olub. General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu operativ surətdə yerindəcə həll edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Politoloq: "Baş verənlər erməni separatçılığının iflasının başlangıcıdır"



Ermənistanın paytaxt Yerivanın mərkəzi meydanda Azərbaycana, eləcə də digər qonşu ölkələr - İran, Türkiye və Gürcüstana qarşı ərazi iddialarını səbūta yetirən xəritənin asılmasında cılızlıqdır. Bu addım göstərir ki, artıq ermənilər Azərbaycan torpaqlarının işğali istiqamətində hətta öz xalqı içərisində belə irimiqyaslı layihələr reallaşdırıblər". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib. Erməni milli konqresinin üzvü Zoya Podevasyanın bu yaxınlarda etraf ərazilərin Azərbaycana qaytarılması ilə bağlı çağrılarını xatırladan politoloq bildirib ki, bu addım erməni seqmentində çox böyük səs-küyə səbəb olub: "Sosial şəbəkələrdə erməni seqmenti də məsələ qaldıraraq ətraf ərazilərin Azərbaycana qaytarılması ilə bağlı tələb irəli sürdü. Buna cavab olaraq bir qrup insan Dağlıq Qarabağda, bir qrupu isə xəste milletçi Ermənistanda məsələ qaldırıdlar ki, torpaqları Azərbaycana qaytarmanın tərefdarlarına qarşı mitinqlər təşkil olunsun. Görünür, mitinq təşkil edə bilmədikləri üçün küçənin ortasına ərazi iddiaları ilə bağlı şəxər yapışdırılın".

Politoloq qeyd edib ki, əgər xəstə erməni millətçilərinin sözünün qüdreti olsa idi, onlar çoxdan mitinq keçirək etirazlarını bildirirdilər: "Öslində baş verənlər erməni millətçiliyinin, separatçılığının iflasının başlangıcıdır".

Yol qaydalarını pozanlara 34 milyon manatdan çox cərimə yazılıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda yol hərəkəti qaydaları əleyhine aşkarlanmış inzibati xətalərin sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artaraq 1 milyon 619,7 min olub. SİA-nın məlumatına görə, xətalərin 50,3 faizi yolda müəyyən edilmiş sürət həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox), 13,9 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin teleblərinə riayət edilməməsi (52,6 faiz çox), 12,4 faizi dayanma və ya durma qaydalarının pozulması (15,5 faiz çox), 10,5 faizi svetoforan və ya nizamlayıcının qadağanediciliyi işarəsi verilərən hərəkətin davam etdirilməsi (4,5 faiz çox), 3,6 faizi icbari sığorta müqaviləsinin bağlanmadan nəqliyyat vasitəsinin idarə olunması (17,7 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 34,1 milyon manat məbləğində cərimə tətbiq edilib.

Son illər mədəniyyətin və incəsənətin inkişafına dövlətimizin himayəsi həyata keçirilən mədəniyyət siyasetinin daha parlaq şəkildə təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafına, klassik və müasir yaradıcı şəxsiyyətlərin yubileylərinin keçirilməsinə və onların yaradıcılıq irlisinin bütün dünyada yetərinə təbliğ olunmasına böyük önəm verir. Dövlət Başçının ədəbiyata, teatra, kino sənətinə yüksək qayğı və məhəbbəti milli-mənəvi dəyərlərimizə olan diqqətin nümunəsidir.

Azərbaycanın görkəmli opera müğənnisi, xalq artisti Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı sənətə, sənət xadimlərinin yaradıcılığına və ömrünü peşəkar teatrın inkişafına həsr edən insanların əməyinə verilən qiymətin daha bir nümunəsidir. Sərəncama əsasən, Azərbaycan opera sənətinin inkişafına dəyərli töhfələr vermiş görkəmli müğənni Gülxar Həsənovanın 100 illik yubileyi ilə eləqədar Mədəniyyət Nazirliyi tədbirlər planını hazırlanıb həyata keçirəcək.

10 dekabr 1918-ci ilde anadan olan Gülxar Həsənova Bakı Teatr Texnikumunda oxumuş və səhne fəaliyyətinə Azərbaycan

Səhnəmizin Ərəbzəngisi

Dövlət başçısının Sərəncamı ilə opera sənətinin inkişafına dəyərli töhfələr vermiş görkəmli müğənni Gülxar Həsənovanın 100 illik yubileyi qeyd olunacaq

Gənc Tamaşaçılar Teatrında başlamışdır. O, Üzeyir Hacıbəylinin məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrina işə qəbul olunmuşdur. Məlodik səsə malik istedadlı aktörisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrinin səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-ci ildən isə teatrin məşqçi-pedaqoqu olmuşdur.

Azərbaycan operasının şah əsərlərində təbiiliyi, dolğunluğu ilə seçilən çox sayda unudulmaz obrazlar yaradın və uzun illər ərzində aparıcı partiyalardakı yaddaqalan çıxışları ilə ifaçılıq sənəti tariximizə yeni səhifələr yazmış Gülxar Həsənova özünəməsusluğunu ilə seçilir. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli və sonralar Leylinin anası, "Əslİ və Kərim"de Əslİ, "Koroğlu"da Xanəndə qız, Zülfüqar Hacıbəylinin "Aşıq Qərib" operasında Şahsənəm, Müslüm Maqomayevin "Şah İsmayıllı" opera-



sında Ərəbzəngi, Süleyman Ələsgərovun "Bahadır və Sona" operasında Tərəvət xanım, Şəfiqə Axundovanın "Gəlin qayası"nda Ana və digər obrazların səhnə həyatında Gülxar Həsənovanın öz möhürü və ifa tərzi var. O, bu obrazların hamisini sevə-sevə yaradıb. Onun yaratdığı partiyaların hər birində Gülxar xanımın böyük sənətkarlıq mənəvələri diqqəti çəkib. O, səhnədə fərdi bir məktəb yaratmış oldu. Lirik, mərd və mübariz insanların surətlərini səhnədə canlandırmış onların yaşadıqları hissələri, psixoloji anları öz tamaşaçısına daxili imkanları, istedad və zəhməti hesabına çatdırıb. Səhnənin Leylisi və səhnənin Ərəbzəngisi. Tamamilə fərqli obrazların yaradıcısı olaraq öz aktyorluq və ifaçılıq məhərətini üzə çıxarmış oldu. Səhnədə iz qoyan və iz salan sənətkarlar sırasında yer aldı. Səsinin çaları ilə obrazın hiss və duyğularını ifadə edərək, roldan-rola dəyişdi. Səhne onun üçün hər şey idi. Axi elə ailəsi də səhnəyə bağlı idi.

Sənət səhnə üçün doğulmuşdular. Aktyor Ağadadaş Qurbanovun həyat yoldaşı, aktyor Hamlet Qurbanovun anası. Ağadadaş Qurbanov və Gülxar Həsənova kimi böyük sənətkarların ailəsində dünyaya gəlmiş Hamlet Qurbanov aktyorların və rejissorların əhatəsində böyüdü. Belə bir mühitdə böyük hər insana nəsib olmur. Bu həyati ona, məhz valideynləri yaşatmış oldu. Gülxar xanım aktrisa Gülsən Qurbanovanın ögeyənə idi. Göründüyü kimi, Gülxar xanım sənətə böyük töhfələr verib - həm aktyor ifası ilə, həm də sənət məktəbi ilə.

Genc opera solistlarının hazırlanmasında onun təqdirəlayiq xidmətləri vardır. Yüksek səhne mədəniyyətinə malik sənətkar muğam, təsnif və xalq mahnilarının mahir ifaçısı kimi müsələqəverlərin qəlbində dərin izlər buraxıb.

G.Həsənova Azərbaycan Respublikasının "Şöhrət ordeni" ilə təltif edilib. Belə bir sənətkarın səhne fəaliyyəti neçə-neçə nəsil-lərlər örnek, araşdırılan və öyrənilən bir irdir.

Zümrüd BAYRAMOVA

Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib

Emək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib. Nazirliyin ictimaiyyətə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilər ki, Fond avqustun 9-da Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 15-də respublikanın digər rayonları üzrə pensiyaların maliyyələşdirilməni həyata keçirib. Eyni zamanda, avqustun 16-da hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçılardan təqaüdlərinin maliyyələşdirilməsi başa çatdırılıb.

Pensiyaların maliyyə təminatı üçün tələb olunan vəsaitin Fondun orqanlarının xəzinə hesablarına köçürülməsi başa çatdırılıb.



Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı artırıb



Cari ilin yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1 milyon 366,7 min və ya ötən ilin müvafiq dövrünə nisbetən 6,3 faiz çox sərnişin daşınbı.

Dövlət Statistika Komitəsindən AZERTAC-a bildirilər ki, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşımıza ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artaraq 118,4 min tona çatıb.

"Azəriqaz" bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

SOCAR-in "Azəriqaz" İstehsalat Birliyi (İB) Qurban bayramı ilə əlaqədar 22-23 avqust tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək. "Azəriqaz"ın ictimaiyyətə əlaqələr şöbəsindən AZERTAC-a bildirilib ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilmesi, eləcədə "Qaz təsərrüfatında təhlükəsizliyi Qaydaları"nın tələblərinə uyğun olaraq qaz təchizatı sistemine nəzarəti gücləndirmek məqsədilə birləşir tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fealiyyəti göstərən 185 və 104 nömrəli "Çağrı mərkəzi"nin fealiyyəti gücləndiriləcək, eyni zamanda, birləşmiş Təmir-Tikinti idarəsində, Texniki İstismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində, Regional Qaz İstismar idarələrində və xidmət sahələrində məsul şəxslərən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. "Azəriqaz" İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarını Qurban bayramı münasibətilə təbrik edir və bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqəti olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini xahiş edir.

Sentyabrda Bakıda HR Forum keçiriləcək

Sentyabrın 15-də Bakıda "İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübələri" mövzusunda HR Forum keçiriləcək. AZERTAC xəber verir ki, forumun məqsədi Azərbaycan insan resursları peşəkarları ilə insan resurslarının idarə olunması sahəsində qabaqcıl əlkəməzin təcrübələrini bölüşmək, fikir mübadiləsi aparmaq və bu sahədə Azərbaycan modelinin yaradılmasına təkan verməkdir.

Forum Azərbaycan İnsan Resursları Cəmiyyəti (HRS), ADA Universiteti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycandakı Amerika Ticaret Palatası ("AmCham") və Azərbaycan Bank Tedris Mərkəzinin (ABTC) birgə təşkilatçılığı ilə keçiriləcək. Forum HR menecərlər, mütəxəssislər, HR sahəsində fealiyyət göstərən tədqiqatçılar, təlimçilər, məsləhətçilər və bu sahədə ixtisaslaşmaq istəyən vətəndaşlar üçün nəzərdə tutulub.

"Nar" bölgələrdəki LTE şəbəkəsini genişləndirir

Abunəçilərin rahat, kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə "Nar" yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir.

Aparılmış genişmiqyaslı təkmilləşdirmə işləri neticəsində mobil operator Bakı və Abşeron yarımadası, eləcə də Gəncə şəhəri ilə yanaşı, respublikanın digər bölgelərində də 4G (LTE) xidmətini abunəçilərinin istifadəsinə təqdim edib. Belə ki, 2018-ci ilin ilk yeddi ayı ərzində respublikanın 35 bölgə mərkəzində yaşayan abunəçilər mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən LTE xidmətindən yararlanmaq fürsəti əldə ediblər.

Mobil operator Bakı, Abşeron və Gəncə istisna olmaqla, bölgə mərkəzlərindəki LTE baza stansiyalarının sayını əhəmiyyətli dərəcədə artırmaqla regionlarda LTE texnologiyasının tətbiqinin genişlənməsini davam etdirir. Yeni baza stansiyalarının istifadəyə verilməsi prosesi Xaçmaz, Quba, Quşar, Lənkəran, Qəbələ, Şəki, Şabran, Salyan, Şirvan, Şəmkir, Mingəçevir və digər bölgə mərkəzlərində daha intensiv suretdə həyata keçirilmişdir. Artıq ölkə ərazisindəki "Nar" abunəçilərinin böyük əksəriyyəti mobil operatorun LTE şəbəkəsinin üstünlüklerindən faydalana bilir. Bölgələrdəki "Nar" abunəçiləri mobil operatorun LTE texnologiyası ilə təmin etdiyi 225 Mbit/s çatan sürət sayesinde internet resurlarından daha səmərəli şəkildə istifadə edirlər.

"Nar" bölgələrdəki şəbəkəsinin genişləndirilməsi istiqamətdəki işləri davam etdirir. Hazırda genişləndirilmiş "Nar" şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Mobil operatorun şəbəkəsi və baza stansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet sahifəsindən öyrənmək olar.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ilde fealiyyətə başlayaraq qısa bir müddətə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irlisinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımı və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice" (High Definition Voice) xidmətini təqdim etmişdir.



Ölkənin davamlı inkişafının bir hissəsi olan turizm sahəsinə, dövlət tərəfindən ayrılan diqqət və qayğıının nəticəsi olaraq, bu sahənin inkişafına əlverişli şərait yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı imzaladığı çoxsaylı fərman və sərəncamlar qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sektorunun inkişafına ciddi təkan verib. Ötən 15 il ərzində Azərbaycanda turizm sənayesinin daha da inkişafı üçün görülen işlər, davamlı olaraq, həyata keçirilir. Regionlarda daxili turizmin inkişafı, infrastrukturun yaxşılaşdırılması, yay və qış turizminin inkişafı ölkəmizə gələn turistlərin sayında nəzərə çarpacaq dərəcədə artımına gətirib çıxarıb.

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı elave tədbirlər haqqında" Sərəncamına əsasən, Azərbaycan əlverişli yeni beynəlxalq uçuşlara cəlb olunub, turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələri, yeni turizm və rekreasiya zonaları yaradılıb, sərhəd-buraxılış məntəqələrində ecnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi və s. həllini tapıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı elave tədbirlər haqqında" Sərəncamı ise ölkəmizə turist axınının sürətləndirilməsi məqsədi daşıyır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi elektron vizaların ecnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən, bilavasitə, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində elde edilməsinə şərait yaratmaq məqsədilə, bütün buraxılış məntəqələrində "ASAN Ödəniş" terminalları vasitəsilə "ASAN Viza" sistemine daxil olaraq, elektron viza üçün müraciət etmək imkanı yaradılıb. Bu və ya digər rəsmi sənədlər ölkəmizdə turizm sektorunun inkişafına, eləcə də, ecnəbi turistlərin ölkəmizə axınına səbəb olub.

Azərbaycanda turizm sənayesinin inkişafı üçün kifayət qədər potensial var. Ölkəmizdə ekoloji turizm, sağlamlıq turizmi ilə yanaşı, Xəzərin Azərbaycan sahil zonasının da böyük turizm imkanları vardır. Yer küresinin en böyük gölü olan Xəzər dənizinin sahil zonasının təbii mühiti insan istirahəti və müalicəsi baxımından çox yararlıdır. Bolluca güneş radiasiyası, uzun və geniş çimərliklərdəki nərin qumlar və s. burada istirahət imkanlarının Qafqazın məşhur Qara dəniz sahil lərindən üstünlüyünə



və digərləri istirahətə gələnlərin sevimli məkanlarıdır. Paytaxtda və onun ətrafında bir neçə akvapark, o cümlədən, Mərdəkan qəsəbesində "Dalgə Beach" açılıb.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı"na əsasən, beynəlxalq təcrübə nəzərə alınmaqla, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu və çimərlik üçün müəyyən edilmiş yararlı ərazi lərinin yaxınlığında müvafiq infrastruktur obyektləri inşa olunur. 2020-ci ilə qədər çimərliklərin akvatoriyalarında, çimərliklərə su nəqliyyatının sərbəst hərəkəti üçün xüsusi zolaqları normalara uyğun olaraq yaradılacaq. Çimərlik operatorları, əhalinin ən azı, 200 metrdən bir sahile sərbəst çıxışını təmin etmələri ilə bağlı

Ölkəmizdə turizmin inkişafı üçün əlverişli şərait yaradılıb

əsaslanan faktlardır. Hazırda Xəzər dənizi sahil lərini Azərbaycan Respublikası vətəndaşlarının əsas istirahət zonalarıdır.

Azərbaycanda mayda başlayan və sentyabrın sonuna dek davam edən çimərlik mövsümündə dəniz istirahətinin bütün növlərində zövq almaq üçün əlverişli imkan mövcuddur.

Dayving, kaytserfinq, skuter sür-

mək və digər aktiv su istirahəti növləri ölkəmizdə geniş yayılıb. Çoxlu sayıda bol sulu və kiçik çaylarda raftinq və kayakinq kimi su eyləncəleri üçün gözəl şərait var.

Azərbaycanın mülayim iqlimi çimərlik mövsümünün iyundan sent-



yabırın sonuna dek davam etməsi ne imkan yaradır. Ölkənin paytaxtı Bakı şəhəri Mərdəkan, Zuğulba, Bilgəh, Buzovna, Nardaran, Şix, Novxani, Pirşağı, Dübəndi və digər çoxsaylı kurort-çimərlik zonaları ilə əhatə olunub. Son illər bu yerlərdə müasir standartlara uyğun rahat oteller tikilib, özəl çimərliklər açılıb. "Bilgah Beach Hotel", "Sea Breeze"

tədbirlər görülür. Zəngin resurslara malik olan bir denizdə ekoloji vəziyyətin normallaşdırılması da əsas məsələlərdəndir. Belə ki, Xəzərə axan çaylar vasitəsilə gələn çirkəndiricilər, sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən çirkənmə və s. buna səbəb olan amillərdir. Tədbirlər Planına uyğun olaraq, çimərliklərdə ətraf mühitin mühafizəsinə dair kompleks tədbirlər həyata keçirilir.

Son illər ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan isləhatlar, qəbul edilən dövlət proqramları və normativ-hüquqi bazanın tekmilləşdirilməsi dövlətin bu sahəyə diqqətini bir daha sübut edir. Bu gün Azərbaycanda turizm sahəsinə ayrılan diqqət bu sahənin inkişafına güclü təkan göstərir.

Nəzakət ƏLƏDDİNQIZI



17 avqust 2018-ci il

Təhsil sahəsində aparılan islahatlar bəhrəsini verir

2017-2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq məzunların 185-i qızıl, 38-i isə gümüş medala layiq görüllüb

Azərbaycanda elmin inkişafı və təhsil sahəsinin beynəlxalq standartlar səviyyəsində qurulması dövlət siyasetinin öncül istiqamətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin milli təhsil quruculuğu strategiyası və maarifçilik ideyaları Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk illerində "Neft kapitalını insan kapitalına çevirməliyik!" devizi altında təbii resurslara əsaslanan iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçidi ölkənin strateji hədəfi elan etməsi əbəs deyildi. Qeyd etdiyimiz zaman məsafəsində təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi məqsədi ilə dövlət proqramları qəbul edilmiş və layihələr həyata keçirilmişdir. Son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tiki-lən və əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91%) regionların payına düşür. O cümlədən, ötən il ölkəmizin 40-dan çox bölgəsində 106 qəzalı vəziyyətdə olan təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub. Yeni istifadəyə verilən təhsil müəssisələrində sinif otaqlarının kompüterləşdirilməsi, müasir avadanlıqlarla təchiz olunması məktəblilərin təhsilinə müsbət təsirini göstərir. Komputerlərin internet şəbəkəsinə qoşulması və şagirdlərin informatika biliklərinin artırılması üçün kompyuterlər lazımi proqramlarla təchiz edilmişdir. Ardıcıl olaraq təhsil sahəsində köklü islahatların aparılması məktəblilərin şəxsiyyət kimi formalşamasına və yüksək biliklərə yiyələnməsinə səbəb olub. Müasir dövrümüzde bu islahatların ən mühüm mərhəlesi yaşanır. Təhsilin məzmunu və keyfiyyəti və təlimin təşkilinə verilən tələbelerdə ciddi yenileşmə və müasirləşdirmə prosesləri gedir. Ümumiyyətlə, Azərbaycan təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün atılan addımlar, onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin "qara qızıl"ın insan kapitalına çevriləməsi çağırışı uğurla reallaşmaqdır.

Təhsil sahədə həyata keçirilən tədbirlər ali məktəblərə qəbulun dinamikasında, yüksək bal toplayan tələbələrin sayının artmasında özünü qabarlıq şəkildə göstərir. Artıq bir neçə ildir ki, ali məktəblərə qəbul imtahanlarında abituriyentlər tərəfindən ən yüksək göstərici - 700 bal toplanılır. Bu il 700 bal toplayan abituriyentlərin sayı rekord həddə çatıb. Belə ki, ümumilikdə, 29 nəfər 700 bal toplayıb. Ötən 27 il ərzində imtahanların məzmunu və formasında aparılan dəyişikliklər abituriyentlərin imtahanlara daha effektiv hazırlaşmalarına və biliklərinin daha obyektiv və şəffaf şəkilde üzə çıxarılmasına kömək göstərib. Təbii ki, bütün bu dəyişikliklər abituriyentlərin nəticələrinə ilbəl öz müsbət təsirini göstərir.

Respublika Fənn Olimpiadaları ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən elm yarışması olduğundan, ayrı-ayrı fənlər üzrə xüsusi istədiyi olan şagidlərin aşkarlanmasına xidmet edir. Statistik məlumatlara əsaslanıb, deyə bilərik ki, bu Respublika Fənn Olimpiadalarında 33 mindən çox şagird iştirak edib, 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan MR daxil olmaqla isə



298 nəfər qalib elan edilib. 2017-2018-ci tədris ilində beynəlxalq olimpiadalarda qazanılmış medalların sayı 13 olub. Statistik məlumatlara əsaslanaraq, deyə bilərik ki, Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıb. Son 5 il ərzində isə məktəblilər ölkəmizə 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla, ümumilikdə, 109 medal getiriblər.

Bütün bu uğurlara məzunların qızıl və gümüş medala layiq görülmesini də, xüsusilə olaraq, qeyd etməliyik. Bildiyimiz kimi, 1990-ci illərin əvvəllerindən Azərbaycanda orta məktəb məzunlarına qızıl və gümüş medalların verilməsi dayandırılmışdır. Uzun fasılədən sonra məzunlara qızıl və gümüş medalların verilməsi bərpa edilib. Şagirdlərə qızıl və gümüş medallar Nazirler Kabinetinin 2010-cu il 14 yanvar tarixində təsdiqlədiyi "Ümumi təhsili xüsusi nailiyyətlərə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"na əsasən verilir. Qızıl və ya gümüş medalla təltifi üçün nəməzədiyi verilən təhsil alanlardan attestata yazılın yekun qiymətləri yalnız "ela" olanlar qızıl medala, attestata yazılın yekun qiymətlərindən en çoxu ikisi "yaxşı" (tədris dili və ri-yaziyyat istisna edilmək) olanlar isə, gümüş medala layiq görülürler. Qızıl medallanın sayı ötən tədris ili ilə müqayisədə artıb. 2011-ci ildə Azərbaycanda 53 şagird qızıl və gümüş medal almışdır. Onların 37-si qızıl, 16-sı gümüş medala layiq görülmüşdür. 2012-ci ildə isə 138 nəfər orta məktəbi xüsusi nailiyyətlərə başa vurmuşdu. Onların 118-i qızıl, 20-si gümüş medal almışdır. Ötən illər ilə müqayisədə qızıl və gümüş medal alanların sayıda artım müşahidə olunur.

2017-2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq, məzunların 185-i qızıl, 38-i isə gümüş medala layiq görüllüb.

Məzunlara bu məxsusi yanaşma, qızıl və gümüş medalın verilməsi təkcə onların tədris olunan dərslərdə yüksək qiymət almış deyil. Eyni zamanda, həmən nəməzədlər nümunəvi davranışları ilə fərqlənən, müxtəlif səviyyəli fənn olimpiadalarında, bılık yarışlarında, müsabiqə və layihələrdə iştirak edib mükafata layiq görülən məzunlardır. Azərbaycan belə məzunlarından qururlanır və gələcəyinə nikbin baxır.

Göründüyü kimi, ölkəmizdə iqtisadi, mədəni və sosial sahələrdə aparılan islahatlar təhsilə təsirini göstərməkdədir. Təhsilin səviyyəsi keyfiyyət baxımından yeni mərhələni yaşayır. İctimai-siyasi həyatda global dəyişikliklərin aparılması gənclərin dünyaya integrasiya olunmasına və intellektinin daha da yüksəlməsinə getirib çıxarır.

Nəzakət ƏLƏDDİNQIZI

DSX: İrandan Azərbaycana dövlət sərhədini pozaraq külli miqdarda narkotik vasitə gətirən şəxslər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz getirilməsinin qarşısının alınması istiqamətində tedbirleri qətiyyətlə davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilər ki, avqustun 9-da Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində iki nəferin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb. Dərhal keçirilmiş sərhəd axtarışında əməliyyatı nəticəsində iki nəfer İran İslam Respublikası vətəndaşı, Maku şəhər sakinləri 1972-ci il təvəllüdü Qasimzadə Həsən Əhməd və 1995-ci il təvəllüdü Həsənzadə Həmid Hüseyn saxlanılıblar. Onların İrandan Azərbaycana dövlət sərhədini pozaraq ərazidə gizlədikləri 1 kilogram 335 qram heroin, 570 qram tiryek, 265 qram "metamfetamin", 670 qram marijuana və 10 ədəd psixotrop həb aşkarlanıb.



Hadisə ilə bağlı keçirilmiş əməliyyat-axtarış tedbirleri nəticəsində Füzuli rayonunun Araz Dilağarda kəndində narkotik vasitələri qəbul etmək üçün əraziyə gəlmiş "Hyundai Elantra" markalı 99 MV 667 dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhər sakinləri 1986-ci il təvəllüdü Həbibullayeva Güney Qüdret qızı, 1993-cü il təvəllüdü Mirnəğıyev Mirtağı Süleyman oğlu və İran vətəndaşı 1990-ci il təvəllüdü Hacı Hacelo Niari İsa Ərşad saxlanılıblar. Avtomobile və həmin şəxslərin eşyalarına keçirilmiş baxış zamanı Həbibullayeva Güney Qüdret qızının el çantasından 6435 ABŞ dolları, 16 min 400 manat və çekiləri 5-10 qram olan bükümlərdə "metamfetamin", heroin və marijuana aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, DSX-nin əməliyyat Axtarış Baş İdaresinin və Daxili İşlər Nazirliyinin Baş Narkotiklər Mührəz idarəsinin əməkdaşlarının həyata keçirdikləri birgə tədbirlər nəticəsində İran vətəndaşı İ.Niarinin Bakıda yaşadığı evə keçirilmiş baxış zamanı 100 qram heroin aşkar edilib.

Bu mütəşəkkil cinayətkar qrupun daha bir üzvü, narkotik vasitələrin satışının təşkilatçısı, Ağcabədi rayon sakini 1975-ci il təvəllüdü Əliyev Hümmət Yusif oğlu saxlanılıb. Onun mənzilindən 1 ədəd gözyaşardıcı qaz balonu, 5 ədəd "metodon" və 3 ədəd "İrika" psixotrop həbələri, 213 qram heroin və 1 qram tiryek aşkarlanaraq götürürlüb. Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İştintaq və Təhqiqat idarəsi tərəfində cinayət işi başlanılıb.

Rüfət Quliyev: Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya regionda daha geniş əməkdaşlığa yol açır



Aktarda Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyani imzalaması tarixi nailiyyətdir. 22 il ərzində bu məsələ ilə bağlı aparılan danışqlar nehayət ki, öz müsbət nəticəsini verdi. Xəzər dənizinin hüquqi statusunun müəyyənleşməsi Xəzəryanı ölkələr arasında əməkdaşlığın dəha da gücləndirilməsi üçün yeni perspektivlər açır.

Bu sözləri AZERTAC-a açıqlamasında Milli Məclisin deputati Rüfət Quliyev deyib. Milli Məclisin deputati bildirib ki, Zirvə toplantısında prezidentlər, həmçinin Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya və biorəsursların qorunmasına dair əməkdaşlıq, bögədə və qlobal məqyasda təhlükəsizlik kimi məsələləri də müzakirə etdilər. Eyni zamanda, Konvensiyanın effektiv yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərinin nəzərdən keçirilməsi məqsədilə İşçi Qrupu yaradılıb.

İmzalanın Konvensiyanın Azərbaycana xüsusi iqtisadi dividendlər və etdiyini söyleyen deputat bildirib ki, bu sənəd ölkəmizin milli maraqlarına da tam cavab verir, eyni zamanda, Azərbaycanın Xəzər dənizində həyata keçirdiyi karbohidrojen hasilatı ilə bağlı iri-miqyaslı iqtisadi layihələrin davamlılığını təmin edir. Belə ki, Konvensiya sahilyanı dövlətlərin dənizin dibini ilə kabel və boru kəmərlərini çəkmək hüququnu tənqidi. Belə boru kəmərlərinin keçəcəyi yollar yalnız onun keçəcəyi sektorun məxsus olduğu sahilyanı dövlətlə rəziləndirilir. "Əlbəttə ki, bu sənəd region ölkələri arasında daha geniş əməkdaşlıqla yol açır, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrin genişləndirilməsinə imkan yaradır", - deputat vurğulayıb.

Rus Dram Teatrında "Transformerlər şousu" təqdim ediləcək

Noyabrın 18-de S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrinin səhnəsində "Transformerlər şousu" təqdim ediləcək. AZERTAC teatrın saytına istinadla xəbər verir ki, bu bənzərsiz şou uşaqlar və böyükələr üçün nəzərdə tutulur. Yeni və heyrətamız ölçüdə kostyumlara, təcrübəli aktyorların ifasına, istedadlı ssenaristlər tərefindən işlənilər hazırlanmış müəllif programına və interaktiv şouya nə uşaqlar, nə də valideynlər laqeyd qala bilməyəcəklər. Tamaşa avtobotlar və deşəptikonlar - yadplanetli ağıllı robotlar arasında müharibədən bəhs edir. Onlar arasında ixtilafın predmeti qüvvətli artefakt olan Böyük Qiçılçimdır. Ondan düzgün istifade olunmaması Kainatın mehvini getirib çıxara bilər.

Avtobotlar Qiçılçımı ondan tamahkar niyyətləri üçün istifadə etməyə çalışan deşəptiklərden müdafiə etmək məqsədilə Yer planetinə gəlirlər. Məşhur nağıllardan cəsur insanlar bu müharibəyə son qoymaqla, sülh və firavanlığın yeni dövrünü qurmaq naminə avtobotların köməyinə yetişirlər.



Ermənistanda davam edən siyasi-iqtisadi böhran, eləcə də, Nikol Paşinyanın iqtidarından getdə xalq qarşısında etimadını itirməsi erməni mediasında da geniş şəkildə işıqlandırılmışa başlayıb. Belə ki, hakimiyətə gəlmişinin 100-cü günü ilə bağlı Paşinyanın mitinq keçirmək qərarı ölkədə birmənalı qarşılınmayıb.

Ac və səfıl erməni xalqı küçədən gələn baş nazirə dəstək verdiyinə görə, indi bəlkə də, peşmanlıqlı hissi keçirir, üstəlik, onun

özünə yaxın mənbələrin fikirlərinə istinadən, onu da xəbər verir ki, artıq Paşinyanın tərəfdarları ilə yanaşı, əleyhdarları həmin mitinqə var gücləri ilə hazırlanırlar: "Söz yox ki, hər iki döşərgənin hədəfi diametral olaraq tərs mütənasibdir. Paşinyanın tərəfdarları yeni liderin populyarlığını sübut etmək üçün mitinqə çox insanın axın etməsini isteyirlər ve bu istiqamətdə mobilizə olunublar, əleyhdarları isə yaxın etraflarını hakimiyətin bu kimi piar-aksiyasına dəstək verməməyə, saxlamağa, onları mitinqə getməməyə səsləyirlər".

toxunur və yazar ki, tərəfdarlar və əleyhdarlar yanaşı, üçüncü - daha sərt və çoxsaylı güc də mövcuddur: "Bu gücün mobilizəsi mövcud hakimiyətə heç də yaxşı nə isə vəd etmir. Bu güc, hakimiyətin çox danışib, heç nə etməməsindən bezən, küçələre aksiyalara çıxan erməni xalqıdır. Məsələn, Artaşatda orta və kiçik biznes nümayəndələri küçələrə çıxaraq, vergi terroru, eləcə də, yerli dövlət gəlirləri komitəsi şöbələrinin sahibkarlara qarşı sıxışdırma siyaseti aparılmasına etiraz ediblər. Aksiya iş-

uzun illər xalqının qanını içmiş, şirəsini çəkmiş köhnə sistem nazirlərini öz yerlərində qopararaq, kənara atmasını da entuziazmla və ümidiyle izləyirdi. Manvel Qriqoryanın, Robert Koçaryanın və başqalarının həbsləri de xalqın böyük dəstəyi ilə müşahidə edildi.

Lakin Paşinyanın hökumətə rəhbərlik et-

"Cənab Paşinyan, görüntüsü yetər, bizə çörək lazımdır"

Küçədən gələn baş nazir xalq qarşısındaki etimadını sürətlə itirməkdə davam edir



özətrafında piar aparması da şiddətə qinanılır. Tanınmış erməni siyasi şərhçiləri öz yazi və məqalələrində Nikol Paşinyanı ən sərt şəkildə tənqid atəşinə tutur, hətta onun öz hakimiyətini itirə bileyəti ehtimallarının yüksək olduğunu bildirirlər. Bütün bunlar isə, bir daha sübut edir ki, Ermenistan işğalçılıq siyaseti üzündən təcrid olunmuş vəziyyətə düşüb və heç bir siyasi dəyişiklik, heç bir "məxməri inqilab", yaxud "demokratik təzadalar" bu ölkəni uğurum astanasından xilas edə bilməyəcək.

Digər tərəfdən, fakt həm də budur ki, Nikol Paşinyan da özünü necə cəncələ saldığını anlamaya başlayıb və onun geriye yolu olmadığını görə, artan etirazlar qarşısında acizliliyini nümayiş etdirir. Hətta onun kütəvi mitinq keçirmək arzusu belə, reallaşarsa, həmin mitinqin onun siyasi reytinginə heç bir təsir göstərə bilməyəcəyini bəri başdan söyləmək mümkündür.



**"ArmenianReport":
"Paşinyanın hökumətə rəhbərlik etməsindən, artıq 3 ay keçir, ancaq təəssüf ki, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması baş vermədi"**

"Ümidsizlik və ruh düşkünlüyü xalqı ağusuna almağa başlayıb - Paşinyanın hökumətə rehbərlik etmesindən, artıq 3 ay keçir, ancaq təəssüf ki, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması baş vermedi". Bu bağda "ArmenianReport"un siyasi şərhçisi Tevos Arşakyan yazır. Müəllif qeyd edir ki, avqustun 17-də, Respublika meydانında hakimiyətə gəlmişinin 100-cü günü ilə bağlı mitinq keçirmək niyyətindədir. T.Arşakyan

"Artaşatda orta və kiçik biznes nümayəndələri vergi terroru, eləcə də yerli dövlət gəlirləri komitəsi şöbələrinin sahibkarlara qarşı sıxışdırma siyaseti aparılmasına etiraz ediblər"

Yeri gəlmışkən, bir daha xatırlatmaq yərində düşərdi ki, Nikol Paşinyan mitinqin keçirilməsi vaxtını müəyyən edən iclasda çıxış edərkən, tərəfdarlarına daha çox insanın cəlb edilməsi tapşırığını verib. Bu isə, belə deməyə əsas verir ki, erməni baş nazirin özü, də artıq xalqın ona qarşı olan etimadının ve inamin azaldığının fərqindədir. Bu baxımdan, erməni şərhçisi digər bir faktora

tirakçılarının sözlerinə görə, onları öncəki iqtidar zamanı amansızcasına talan edirdilərse, yeni iqtidarın gelişindən sonra da heç nə dəyişməyib".

"Lidian Armeniya" şirkətinin əməkdaşları: "Biz, nə zamandan işləməyə başlayacaq ki, ailələrimizi saxlaya bilək?"

Ermeni şərhçisi digər etiraz aksiyasını da xatırladıb. Belə ki, hökumət binasının qarşısında "Lidian Armeniya" şirkətinin 200 əməkdaşının yığıldığını yazar T.Arşakyan onların Nikol Paşinyana ünvanladıqları suali dıqqətə çatdırır. Sual isə belədir: "Biz, nə zamandan işləməyə başlayacaq ki, ailələrimizi saxlaya bilək?"

"Bənzər etiraz aksiyaları bütün Ermənistandan boyunca artmaqdə davam edir deyə qeyd edən siyasi yazar, onu da bildirir ki, ölkə əhalisi, 3 ay önce, Sarkisyanın və onun iyələmiş rejiminin siyasi səhnədən gedisi entuziazmla qarşılımlaşdı: "Xalq Paşinyanın

məsidən 3 ay keçir, lakin təəssüf ki, ölkədə sosial-iqtisadi vəziyyət hələ də qaydasına düşməyib. Hətta hakimiyət dəhlizlərində baş verən həbslər də heç nəyi dəyişmədi. Ölkədə yeni iş yeri açılmır, maliyyə sektorunun sağlamlaşdırılmasından isə, ümumiyyətlə, dəyişməz. Yeni hakimiyətde şəxslərin dəyişməsi bizim həyatımızda heç nəyi dəyişmədi".

Tevos Arşakyan: "Öz xələflərinizə baxın və dərhal həmin tərəddüdləriniz yox olacaq"

Erməni müəllif Nikol Paşinyanın bütün bunların yerine öz siyasi konkurentlərini zərərsizləşdiriyini yazaraq, xalqın maraqlarını unutduğunu bildirir: "Biz, görürük ki, Paşinyan qolunu çırmayaraq, öz siyasi rəqiblərini necə zərərsizləşdirdi və prinsipcə, bu, pis deyil, lakin bu kimi mübarizə bizim həyatımıza heç bir müsbət təsir göstərmir. Belə olanda isə, ictimaiyyətdə narazılıqlar yaranmağa başlayır".

Bələliklə, T.Arşakyan Nikol Paşinyanın, belə davam edərə, uzun müddət hakimiyətde qala bilməyəcəyi ehtimalının yüksək olduğunu da bildirib. "Mübahisə etmirmə, hələlik, onun reytingi yüksəkdir" deyə yazar siyasi şərhçiyə görə, Paşinyan xalqın ona verdiyi inam və etibar mandatından tam istifade etməyib, lakin belə davam edə də bilmez: "Bizim həyatımız yalnız görüntülərdən ibarət deyil, cənab baş nazir. Bu görüntülərlə kimse tox ola bilmez. Artıq çörək barədə düşünməyin zamanıdır. Əks halda, öncəki hakimiyətin kim tərefindən (yəni xalq nəzərdə tutulur-R.N.) devrildiyini də unutmaq olmaz. Axi sabah ölkədə yeni "məxməri inqilab"ın yeni lideri üzə çıxa bilər, hansı ki, götürdüyü öhdəlikləri yerinə yetirə bilməyə və erməni ictimaiyyətinin ümidilarını doğrultmayıunan Paşinyan hakimiyətini tarixin zibilliyinə göndərər. Cənab məmurlar, deyirsiniz ki, bu hal yenidən yaşına bilməz? Bu zaman öz xələflərinizə baxın və dərhal həmin tərəddüdləriniz yox olacaq".

Rövşən NURƏDDİNOĞLU

17 avqust 2018-ci il

Müsavat dəftəri ADR Hərəkatı üçün artıq qapanmışdır!

Qubad İbadoğlu keçmiş partiyasını sərt şəkildə ittiham etdi

Enənəvi müxali-fet düşərgəsin-də davam edən gərginliklərdən biri də Müsavat partiyası ilə Azərbaycan Demokratiya və Rıfah Hərəkatı (ADR) arasında davam etməkdədir. Belə ki, bir neçə il qabaq Müsavatın qurultayı ve başqan seçimi saxtakarlıqlarından sonra Qubad İbadoğlunun yaratdığı ADR hər iki cinahın təşkilat sıralarını tərk edənlərini bir-birinə qarşı barışmaz düşmənə çevirdi.



Belə ki, bu gün Müsavat partiyasında vaxtilə orada canlarını qoymuş insanlar yoxdurlar. Onların eksəriyyəti ADR Hərəkatında birləşiblər və Müsavatda baş verən haqsızlıqlara qarşı öz sözlərini demekdə davam edəcəklər.

Əlövsət Sadıqlı: "İsa Qəmbər və Arif Hacılı Müsavatın tarixinə saxtakarlıq damığasını vuran satqınlardır"

Müsavat partiyasının keçmiş üzvü Əlövsət Sadıqlı bildirib ki, İsa Qəmbər və Arif Hacılının şəxsi mənafelerini partiya və ümumi maraqlardan üstün tutması problemin partiya daxilində həll edilməsinə imkan vermeyib: "Düşündüm ki, belə ki bu adamlar itimai qınaqdan çəkinib, etdikləri saxtakarlıqların mənfi nəticələrinin aradan qaldırılması istiqamətində təşəbbüs göstərərlər. Ancaq inanıram ki, bu satqınlarda həya olsun. Çünkü Müsavatın tarixinə saxtakarlıq damığasını vuran şəxslər öz hərəkətləri ilə demokratik prinsiplərdən uzaq olduğunu dəfələrə təsdiq ediblər və İsa Qəmbər, Arif Hacılı və onların ətrafında olan bir qrup qaragürühü dəstə doğru yolu seçmək, etdiklərindən peşman olmaq, Müsavatın üzərinə yaxdıqları qara ləkəni təmizləmək əvəzine, partiyada saxtakarlıq qarşı çıxan namuslu adamlara satqın damğası vurmaq və onları partiyanın qovmaq yolunu tutublar".

Göründüyü kimi, ADR ilə Müsavatın arasında baş verən qarışurmanın daha geniş əhəmənəsi dərəcədən doğru inkişaf etdiyini deyə bilərik. Hətta Müsavatın saxta qurultayı üzərində illər ötsə də, bu partiya növbəti qurultaya hazırlaşdığını bəyan etsə də, köhne məsələlər gündəmdə qalmaqdə davam edir. Bu isə, həm də belə deməyə zəmin yaradır ki, bu gün ADR Hərəkatında olan keçmiş müsavatçılar gec, ya da tez, İsa Qəmbər-Arif Hacılı cütlüyünə qarşı amansız mübarizəyə başlayıb, partiyani ələ keçirməye və oradakı səhvleri düzəltməyə cəhdler göstərəcəklər.

Rövşən RƏSULOV

Xarici ölkələrdə, eləcə də, ölkə-mizdə Azərbaycanın dövlətçi-lik maraqlarına qarşı çıxış edənlərin sosial şəbəkələrdə var-gəl etmələri nəticə verməsə də, onlar hələ də nəyəsə ümid edir, eyni zamanda, maliyyə donorlarından maksimum şəkildə yararlanmağa çalışırlar. Xüsusişə, seçkilər, ölkəmizin təşəbbüskar olduğu böyük layihələrin təqdimatı, Azərbaycanın beynəlxalq aləmdəki yüksək nüfuzunu sübuta yetirən tədbirlər, konfrans, sammit və forumlar ərəfəsində ortalaşa çıxan bəlli ünsürlər dərhal əks-cəbhədən çıxış edərək, düşmənleri-mizin maraqlarına cavab verən statuslar yazır və videogöruntülər hazırlanırlar.

Müraciət etdiyimiz eksperdlər də, bu fikirle razila-



etməkdə çox acizdirlər. Artıq Azərbaycan xalqı sosial şəbəkələrdə iddia edilən, uydu-rulan yalan və böhtənlərə uymur, ölkəmizin qazandığı uğurları görür və yüksək səviyyəde müdafiə edir" deyə Tapdıq Abbas, son olaraq vurğulayıb.

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkışaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov: "Fakt budur ki, onları dinləyən insanların sayı çox azdır"

Sözügedən mövzu ilə bağlı münasibəti açıqlayan Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkışaf və Maarifləndirmə İctimai Birli-

Ekspertlər sosial şəbəkə "qəhrəmanlarından" danışdır

Belələrinin canfəşanlıq göstərmələri arxasında heç də xalq, dövlət maraqları deyil, əksinə, düşməncilik, şantaj və böhtən amilləri dayanır

şaraq, qeyd edirlər ki, belələrinin canfəşanlıq göstərmələri arxasında heç də xalq, dövlət maraqları deyil, əksinə, düşməncilik, şantaj və böhtən amilləri dayanır.
"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas: "Artıq Azərbaycan xalqı sosial şəbəkələrdə iddia edilən, uydurulan yalan və böhtənlər deyil, ölkəmizin qazandığı uğurları görür və yüksək səviyyədə müdafiə edir"

Mövzu ilə müraciət etdiyimiz "Paralel" qəzetinin baş redaktoru, ekspert Tapdıq Abbas'a görə, son zamanlar sosial şəbəkələrdə Azərbaycan əleyhinə fəaliyyət göstərən daxili və xarici satqın qüvvələr, nə qədər cəhd etsələr də, indiyə kimi heç bir istəklərinə çata bilməyiblər və güman etmek olar ki, bundan sonra da heç bir nəticə hasil ede bilməyəcəklər: "Bunun bir neçə səbəbi var. Əvvələ, həmin qüvvələrin sosial şəbəkələrdə

Azərbaycan əleyhinə apardıqları təbliğat kökündən yalandır və yalnız populist uydurmalarдан ibarətdir, ölkədə mövcud olan reallıqlarla uyğun gelmir və başdan-ayağa iftiradır.

İkincisi, xalq artıq öten əsirin sonlarındakı məlumatsız xalq deyil, tam yetkindir, informasiyalıdır və Azərbaycan əleyhinə iş aparan qüvvələrin hənsi məramə xidmət etməsindən tam xəbərdardır və həkimiyəti tam dəstəkləyir".

Eksperte görə, dövlət başçısı tərəfindən yeridilən məqsədönlü və uğurlu daxili-xarici siyaset be-lə ünsürlərin ayaq açıb yürümələrinə imkan vermir. Belə ki, sağlam düşünceli Azərbaycan xalqı da Prezidentinin və dövlətin ətrafin-da six şəkilde birləşib. Belə olan vəziyyətdə, düşmən xisəltli adam-lar öz arzularına çatmamış qalır-lar.

"Nəhayət, ölkə Prezidentinin apardığı daxili və xarici siyasetin uğurları o qədər güclü və qətidir ki, əldə edilən daxili və beynəlxalq uğurları neinkı dostlarımız, hətta düşmənlərimiz belə, inkar

Qubad İbadoğlu: "Müsavatın hazırkı rəhbərliyinə ən böyük divanı tarix tutacaq"

Bu arada, ADR Hərəkatının sədri Q.İbadoğlu qeyri-legitim hesab etdiyi mövcud Müsavat rəhbərliyinin ADR-ə qarşı apardığı siyasi qarışdurmanın hakimiyətə xidmet (?) etmək kimi qiymətləndirib, hətta zamanı çatanda, tarixin onlara divan tutacaqını da iddia edib: "ADR Hərəkatı heç bir siyasi partiyani, o cümlədən, Müsavati məhkəməyə vermeyib. Biz gələcəyə baxırıq, amalımız demokratik, azad və müstəqil Azərbaycanıdır. Çok təessüf ki, hazırkı rəhbərlikdə təmsil olunan Müsavat partiyası cəmiyyətin bütün kəsimlərinin etibarını itirdiyinə görə, bizim mübarizəmizin vizyonundan kənardır".

"Mənim şəxsi mövqeyimə gəlinəcə, Müsavatın hazırkı qeyri-legitim rəhbərliyi ilə mübarizənin hakimiyətin nəzarətində olan müstəvidə aparılmasını məqbul hesab etmirməm, inanıram ki, vaxt geləcek, onlara ən böyük divanı tarix quracaq", deyə qeyd edən İbadoğlu tövsiyə etməyi də unutmayıb: "Unutmayın ki, keçmişlər ugraşanın gələcəyi olmaz! Şərəflə keçmişlər Müsavat dəftəri ADR Hərəkatı üçün artıq qapanmışdır!"

Bu arada, Müsavat baqşanının sabiq müavini, hazırda ADR Hərəkatı sədrinin müavini, Vurğun Əyyub və İbadoğlunun fi-kirlərinə dəstek verərək deyib ki, gec, ya da tez, Müsavatın əvvəlki və hazırkı rəhbərlikləri ne qədər yanlış yol tutduqlarının fərqinə vararaq, peşmanlıqlı hissələri keçirəcəklər.



Xaçmaz sakininin həyətində 42 çətənə kolu aşkar edilib

Xaçmaz sakininin həyətində 42 çətənə kolu aşkar edilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumatə görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini, əvvəller məhkum olmuş Elçin Qasimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 42 ədəd çətənə kolu aşkar edilərək götürüllər.

26 yaşlı gənc özünü vaqondan asaraq intihar edib

Səmkir rayonunda 26 yaşlı gənc intihar edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumatə görə, hadisə rayonun Könüllü kəndinin ərazisindəki Alabaşlı dəmir yolu stansiyasında qeydə alınıb. 1992-ci il təvəllüdü Nadir Məmmədov özünü Alabaşlı dəmir yolu stansiyasında yüksək vaqondan asaraq intihar edib. Faktla bağlı Cinayet Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.



İnformasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,1 faiz artıb

Cari ilin yanvar-iyul ayları ərzində informasiya və rabitə məssəsələri 1 milyard 23,6 milyon manatlıq xidmət göstərib ki, onun da 72,1 faizi əhali tərəfindən istehlak olunub. Dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,1 faiz artıb, bu sahədə əldə edilmiş gelirin 81,2 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gelirin 48,4 faizi və ya 495,2 milyon manatı mobil telefon rabitəsi sa-

həsində formalaşıb.

yinin sədri Anar Xəlilova görə də, bənzər fəaliyyət göstərən "klaviatura qəhrəmanları", sapi özümüzdən olan balta funksiyasını yeriñe yetirərek, məhz dövlətimizin maraqlarına cavab verən mühüm siyasi-ictimai hadisələr zamanı ortalaşa çıxır, "ermənidən bəter erməniyiliyikle" məşğul olurlar: "Mən dəfələrə bu məsələyə münasibət bildirəndə, qeyd etmişəm ki, anti-Azərbaycan mövqeli qüvvələr və bu qüvvələrin sapi özümüzdən olan tərəfdəşləri kampaniya xarakterli fəaliyyət göstərir. İster sosial şəbəkələrdə, isterse də cəmiyyətdə bu insanlar Azərbaycan dövləti üçün, hansısa bir vacib məqamda, hücumla başlayırlar. Məsələn, seçkilər dövründə, Azərbaycanın hər hansıa bir böyük beynəlxalq layihələrdə iştirakı ərəfəsində və s."

"Burdan da aydınlaşdır ki, belələri kimlərin emri ilə bunu edirlər" deyə qeyd edən Anar Xəlililova görə, təbii ki, bu qeyri-konstruktiv qüvvələr sosial şəbəkələrdə son illər daha aktiv fəaliyyətlə məşğuldurlar: "Lakin Azərbaycan vətəndaşlarının dəstəyini burada da qazana bilməyən bu qüvvələr, getdikcə iflasa uğrayır və heç bir nəticə əldə etmirlər. Görünən bir faktı da deyim, sadəcə, onların sosial şəbəkələrdə yerləşdirildikləri videolarının baxış sayına baxın. Yəni fakt budur ki, onları dinləyən insanların sayı çox azdır. Baxanların da əksəriyyəti bu gün cəmiyyətdə ictimai aktiv olan insanlardır. Əsasən də, media mənsublarıdır. Bu insanlar isə, onları dəstəkləmək üçün baxırlar, sadəcə, onları bu qara kampaniyalarına cavab vermək üçün baxırlar".

Eksperte görə, əslində, həmin adamların nə siyasetdən, nə də digər məsələlərdən xəbərləri belə yoxdur, sadəcə, maliyyə mənbələrindən pul-para qoparmaq üçün özələrini "feal" göstərir, bununla da, xarici ağaları qarşısında xalq toplamağa çalışırlar: "O ki qaldı onlar nəyə ümidi edirlər, mənim fikrimcə, onlar bu haqqda heç düşünmürler də, sadəcə, maliyyələrin alıb, xarici ölkədə yerləşib, öz işlərini görürler. Məqsəd birdir - maliyyə qazanmaq. Bu gün xaricdə olan əksər azərbaycanlılar ya təhsil alır, ya da alın təri ilə pul qazanırlar və getdikcə onların müsbət uğurları haqqında daha çox eşidirik və sevinirik. Bənzər tipli kiçik sayılı insanlar da bu yolu: anti-Azərbaycan yolunu tutub özərlərini müxalifet elan edərək, həmin kirli yollarla pul qazanırlar. Bir atalar misalımız var: utanmasan, oynamamaq nə var ki..."

Gülyana AĞAKƏRİMÖVA

Gündə 2-3 fincan çay sümüklerin bərkiməsinə kömək edir

Cinin Şanxay Hospitalinin mütexəssisleri müyyən ediblər ki, gündə içilən 2-3 fincan çay sümüklerin bərkimesinə, eləcə də osteoparozun qarşısının alınmasına kömək edir. AZERTAC Zdorovye i medicina saytına istinadla xəber verir ki, alimlərin fikrincə çayın faydaları qadınlara və kişilərə eyni təsir göstərir. Bu iki bud sıniqları riskini 37 faiz azaldır.

Cinli alimlər evvelki, qidalanma ilə bud sümüyü sıniğı riski arasındakı əlaqəni özündə əks etdirən 14 tədqiqatın nəticələrini araşdırırlar. Bu, təxminən 200 nəfər üzərində aparılan araşdırımaların nəticələri gösterib ki, onların arasında çaysevərlərin bud sıniğı ilə üzləşmə riski digərlərinə nisbətən daha aşağıdır. Məlum olub ki, gün ərzində içilən iki fincan çay bud sıniğı riskini 28 faiz, 2-3 fincan çay isə 37 faiz azaldır. Lakin 3-4 fincan çayla bu risk 21 faizə bərabərdir. Alimlərin fikrincə buna səbəb çayın tərkibindəki flavonidlərdir. Bu maddə yeni sümük toxumasının yaranma prosesini tezləşdirir, köhnələrin dağıılma sürətini isə zəiflədir. Bundan eləvə çayın tərkibindəki bir sıra digər minerallar da sümüklerin daha bərk və qalın olmasına kömək edir.

Xərçəngin qarşısını alan taravazlar



Kələm və brokolinin tərkibində olan kimyevi maddələr mədə-bağırsaq sistemi xəstlikləri, həmçinin yoğun bağırsaq xərçənginin qarşısını almağa kömək edə bilər. Bu barədə MedicalXspres saytında məlumat verilib.

AZERTAC RİA Novosti saytına istinadla xəber verir ki, Britaniya alimləri gəmiricilər üzərində apardıqları tədqiqatlar zamanı onların organizminə Brassica qrupuna aid bitkilərdə mövcud indol-3-carbinol (I3C) maddələr birləşməsinin təsirini araşdırırlar. Tədqiqatlardan məlum olub ki, bu birləşmə aril karbohidrogen reseptoru (AhR) adlı züləli aktivləşdirir.

Mütəxəssislər qeyd edirlər ki, organizmdə bu züləlinin çatışmazlığı bağırsaq iltihabına və onkoloji xəstəliklərə səbəb olur. Belə ki, organizmdə AhR olmadıqda qidalandırıcı maddələrin mənimsənilməsi və qoruyucu maddənin inkişaf etməsində problemlər yaşanır ki, bu səbəbdən de toxumaların formalşamasında geriləmələr meydana çıxır. Lakin kələm pəhrizi epitel toxumaları bərpa olunmasına, bağırsaqların fəaliyyətinin normallaşmasına kömək edir, bədxassəli törəmələrin əmələ gəlmə riski əhəmiyyətli dərəcədə azalır. Alimlərin fikrincə, tədqiqatların nəticələri tərəvəz pəhrizinin organizmə müsbət təsir göstərməsi ilə yanaşı, düzgün qidalanmanın yoğun bağırsaq xərçəngi ilə birbaşa əlaqədə olduğunu da bir daha sübut edib.

Orta səviyyədə fiziki fəallıq psixi durumu yaxşılaşdırır

Mütəxəssislərin fikrincə, həddən ziyanə fiziki fəallıq ziyanlıdır, lakin orta səviyyədə idmanla məşğul olmaq məsələyidir. "The Daily Mail" qəzeti məlumatına görə, Oksford və Yel universitetləri tərəfindən 1,2 milyon insanı əhatə tədqiqatı aparılıb. Müyyən edilib ki, fiziki fəallıq müyyən heddi keçəndən sonra onun faydalı təsiri ziyana çevriləbilər.

AZERTAC "MedDaily" saytına istinadla xəber verir ki, gün ərzində 3 saatdan artıq olmaqla həftədən beş dəfədən çox məşq edən insanların psixi durumu idmandan uzaq insanların müqayisədə daha pis olur. Əger günde 45 dəqiqə olmaqla həftədə 3-5 gün məşq edilərsə, bu, daha faydalı olar. Müvafiq vaxtı artırmağa ehtiyac yoxdur. Əslində istənilən fiziki fəallıq, hətta ev işi, bağışlıq da depressiya halını 10 faiz azaldır.

Alimlər bütövlükde müyyənələşdiriblər ki, pis psixi durumda keçirilən vaxtı komanda idman növləri ilə məşğul olanlar 22 faiz, velosiped sürənlər 21 faiz, idman zallarında məşq edənlər 20 faiz, qaçıqla məşğul olanlar 19 faiz, piyada gəzənlər 18 faiz azaldılar.

ELAN

Zaqatala rayon Cökək kənd sakini 1988-ci il təvəllüdü Seyidova Leyla Vaqif qızının adına verilmiş Şəxsiyyət vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 5500

Ses

Son sahifə

17 avqust

"Atletiko Madrid" UEFA Super Kubokunun qalibi olub

Avgustun 15-də 44-cü UEFA Super Kubokunun qalibi müyyənələşib. Super Kubok uğrunda mübarizədə Madridin iki təmsilçisi - "Real" və "Atletiko" klubları qarşılaşıblar. Qarşılaşma Estoniyanın paytaxtı Tallinnin "Lilleküla" stadionunda baş tutub. Final görüşündə hesabi "Atletiko" klubu erkən qolla açıb. Belə ki, qarşılaşmanın ilk dəqiqliğində Diego Kosta öz ferdi ustalığı sahəsində iki müdafiəciden yayınaraq qapıya dəqiq zərbə vurub 1:0. "Real Madrid" klubu matçın 27-ci dəqiqliğində hesaba tarazlıq getirib. Qaret Beylin rəqibin cerime meydançasına hava ötürməsini Kərim Benzema dəqiq baş zərbəsi ilə tamamlayıb 1:1.



Hər iki Madrid təmsilcilərin səyələrinə baxmayaraq, ilk hissədə əlavə qol olmayıb və komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollarıblar.

İkinci hissədə tərəflər hərəyə bir dəfə fərqləniblər. Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatğından qalibi müyyənələşdirmək üçün hər biri 15 dəqiqlik iki hisse oynanılıb.

Əlavə olunan ilk hissənin 8-ci (98-ci) dəqiqliğində "Atletiko Madrid" yenidən hesabda irəli keçib. Rafayel Varanın müdafiədə etdiyi kobud sehvə Saul Niqes bağışlamayıb - 3:2. Qoldan beş dəqiqlik sonra "Atletiko" hesab arasında fərqi artırıb. Diego Kosta, Vitolo, Koke kombinasiyasını sonunu dəqiq zərbə ilə tamamlayıb və komandası üçün həlledici qolu vurub - 4:2. Bu qol oyunda sonunu olub. Beləliklə, "Atletiko Madrid" klubu tarixinin üçüncü dəfə UEFA Super Kubokunun qalibi olub.



İstanbulda keçiriləcək UEFA Superkubokunun vaxtı açıqlanıb

UEFA 2019-cü ildə İstanbulda keçiriləcək UEFA superkubokunun vaxtını rəsmən açıqlayıb. SIA-nın məlumatına görə, matç gələn il avgustun 14-ü "Beşiktaş" a məxsus olan "Vodafone Arena"da oynanılacaq. Qeyd edək ki, UEFA superkuboku - 2020 isə, Portunun "Draqau" stadionunda keçiriləcək.



Poqba "Barselona" ya keçmək istəyir

"Manchester United" in futbolçusu Poqba "Barselona" ya keçməkdə israrlıdır. SIA-nın məlumatına görə, "qırmızı şeytanlar" in baş məşqçisi Jozé Mourinyonun fransız yarımmüdafiəçini komandanın kapitanı etməsine baxmayaraq, tərəflər arasında münasibətin hələ də yaxşı olmadığı bildirilir. Buna görə də P. Poqba İspaniyada yay transfer pəncərəsi bağlanana qədər (avgustun sonu) Kataloniya təmsilçisi ilə müqavilə imzalamaq istəyir. İngiltərə klubunun isə onu satmaq fikri yoxdur.

La Liqanın bəzi matçları ABŞ və Kanadada keçiriləcək



İspaniya La Liqasının bəzi oyunları ABŞ və Kanadada keçiriləcək. SIA-nın məlumatına görə, bu barədə La Liqanın prezidenti Xavyer Tebas məlumat verib. Rehbərlik çempionatın bəzi oyunlarının 15 il ərzində bu ölkələrdə keçirilməsi üçün "Relevant" şirkəti ilə razılığa gəlib. Müqavilə növbəti mövsümde "Barcelona" və "Real Madrid" in bəzi oyunlarının ABŞ-da keçiriləcəyi maddələrindən ibarətdir. La Liqa prezidenti anlaşma ilə bağlı fikirlərini bölüşüb: "Biz bütün dünyada futbola olan marağın artırmaq üçün çalışırıq. İnqilabi saziş, şübhəsiz ki, ABŞ və Kanadada bu gözəl idman növünün populyarlığına böyük təkan verəcək". Qeyd edək ki, İspaniya La Liqası avgustun 17-də start götürürəcək.